



ÜSAVAT

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 22 may 2019-cu il Çərşənbə № 110 (7280) Qiyməti 60 qəpik


Xəbər

Mümkün İran
müharibəsinə
Bakı
necə
hazırlaşın...

yazısı sah.10-da

Gündəm

İngilislərin Bakı finalına 1 həftə qaldı



AFFA azarkeslərə hansı əşyaları stadionə keçirmeyin qadağan olunduğu barədə xəbərdarlıq edildiyini açıqladı, rayon maşınları 3 gün şəhərə buraxılmayacaq

yazısı sah.7-də

Prezident İlham Əliyev marketə getdi, satıcılar o anı danışdır

yazısı sah.3-də

Paşinyanın qara günləri başlayır - küçələrə daşnaklar çıxır

yazısı sah.9-da

Zelenski Elçibəy hakimiyyətinin səhvini təkrarlamadı-tarixə baxış

yazısı sah.6-da

Ölkə vətəndaşları pulunu harada saxlayır: yastıq altında, yoxsa bankda?

yazısı sah.4-də

Məktəblilərin qəddini bükən kitab yükü: ekspertlər çıkış yolu axtarır

yazısı sah.14-də

"AYB-də pullar havaya sovrulur" ittihamı qalmaqla yaradı

yazısı sah.4-də

Ermənistan əsir və girovların dəyişdirilməsi təklifinə cavab verdi

yazısı sah.10-da

Marneulidəki seçimlər Azərbaycanda maraq doğurmadi-səbəb

yazısı sah.12-də

Ramazan ayının 17-ci günü

İftar 20. 12. İmsak 03.33-dək (QM)

17-ci günün duası: "İlahi, bu gün məni yaxşı əməllərə yönəlt! Belə bir günde mənim bütün arzu və ehtiyaclarımı ödə! Ey, izahlara ehtiyacı olmayan Allah! Ey, hamının qəlbində olanları bilən, salamın olsun Məhəmməd (s) və onun pak Əhli-beytinə (ə)!"

İftar duası: "Allahım, Sənin rızan üçün oruc tutdum, Sənə inandım, Sənə güvəndim. Sənin ruzinlə iftar açır və Sənə təvəkkül edirəm. Ey bağışlayan Allah, günahlarımı bağışla".

ALLAH ORUCUNUZU QƏBUL ELESİN!

AZƏRBAYCAN ORDUSU POLİQONLARDA: MÜHARİBƏNİN FİTLİ ÇƏKİLİR?

Silahlı Qüvvələrimizin döyüş məşqləri istənilən an real döyüslərə çevrilə bilər - düşmən panikada; **rusiyalı konfliktoloq**: "Erməni əsgərlərində kiminsə maraqları naminə yad torpaqlarda ölmək həvəsi yoxdur..."



yazısı sah.8-də

Nazir müaviniinin qardası azaqligi buraxıldı

Binəqədidəki çoxmərtəbəli yaşayış binasında baş verən yanğına görə 4 il həbsdə yatan Qəzənfər Novruzov kimdir?

yazısı sah.7-də



Çengiz Qənizadə:
"Barəsində cinayət işi olan mühacirlərə amnisiya elan olunmalıdır"

yazısı sah.5-də



"İŞİD təhlükəsi Xəzər sahilərinə çatır" iddiası - FTX rəhbərindən şok xəbədarlıq

yazısı sah.10-da



"İsgəndər Həmidov ölkəni tərk etməzdən önce mənə dedi ki..."

yazısı sah.12-də



Petro Poroşenkoya cinayət işi açıldı

Ukrayna Dövlət İstintaq Bürosu ölkənin sabiq prezidenti Petro Poroşenkoya qarşı cinayət işi açıb. "Report" xəbər verir ki, o, ötən il noyabrın 25-də Kerç boğazında ölkənin hərbi donanmasına məxsus katerlərin Rusiya hərbi gəmilərinin hücumuna məruz qalması işi üzrə ittiham olunur.

Bildirilib ki, hakimiyət orqanlarında yüksək vəzifələr tutan şəxslərin dövlət xəyanəti, konstitusiya quruluşunun zorla deyişdirilməsi və ya devrilmesi, hakimiyət və ya xidməti selahiyətləri həddini aşma maddələrində nəzərdə tutulan əməkləri törmələri ehtimalı ilə bağlı təhqiqa başlanılıb.

Maduro Azərbaycana gəlir

Venesuela prezidenti Nikolas Maduro bu ilin oktyabr ayında Azərbaycana səfər edəcək. Virtualaz.org "İnterfaks-Azərbaycan" a istinadən xəbər verir ki, bunu Venesuelanın Bakıdakı səfiri Kristofer Berroteran deyib.

"Prezident Maduro bu ilin oktyabrında Azərbaycana səfər edəcək", - deyə o, dünən Bakıda keçirdiyi mətbuat konfransında bildirib.

Diplomat qeyd edib ki, Azərbaycan Venesueladan Qoşulmama Hərəkatına sədrliyi qəbul edəcək. Bununla əlaqədər oktyabrın 21-26-də Bakıda təşkilata üzv dövlətlərin başçılarının zirvə toplantısı keçiriləcək.

"Zirvə toplantısından əvvəl, bu ilin iyul ayında Venesuela-da Qoşulmama Hərəkatının iştirakçı ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək. İcləsə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da dəvət olunub", - deyə səfər əlavə edib.

Onun sözlərinə görə, tədbir Bakıda keçiriləcək Qoşulmama Hərəkatının XVIII sammitinə hazırlıq məsələlərinə həsr olunub.

Ombudsman Aparatının nümayəndələri Babək Həsənovla görüşüb

Ombudsmanın Milli Preventiv Grupunun üzvləri tərəfindən evvəlcəden xəbərdarlıq etmədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 sayılı cəzaçıkma müəssisəsində başçıkma həyata keçirilib.

Ombudsman Aparatından ONA-ya verilən məlumatə görə, MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçıkma çərçivəsində rəftar məsələlərinin araşdırılması ilə bağlı həmin müəssisədə ceza çəkən bir sıra məhkumlar, o cümlədən Babək Həsənov da qəbul edilərək konfidensial qaydada diniñiləbil və müraciətlər yerində araşdırılıb.

B.Həsənov MPQ-nin üzvləri ilə görüş zamanı müəssisəyə gətirildiyi gündən yeni məhkumlar üçün nəzərdə tutulmuş karantin hissəsində yerləşdirildiyini və hazırda isə ümumi yaşayış sahəsində olduğunu bildirib.

Qeyd olunmalıdır ki, cəzaçıkma müəssisələrinin daxili inizam qaydaları cəzaçıkma müəssisələrinə yeni daxil olmuş bütün məhkumların bir gün ərzində kompleks sanitər təmizləmədən və tibbi müayinədən keçidkən sonra iki heftəyədək müddətə karantin sahələrində yerləşdirilməsini nəzərdə tutur.

Görüş əsnasında məhkum B.Həsənov müəssisəyə gətirildiyi ilk gündən aile üzvləri ilə telefonla danışmasına və ya xinlər ilə də görüşünə normal şərait yaradıldıqını, həbələ müəssisədə saxlanılma şəraiti və müəssisə əməkdaşlarının onunla rəftarı ilə də bağlı narazılığının olmadığı bildirib. B.Həsənov tibbi müayinədən də keçirilib.

**Qəzet, jurnal və
kitab əldə etməyin ən rahat yolu!**
Siz sifariş edirsiniz, biz istədiyiniz ünvana
çatdırırıq!

Xaricdə və Azərbaycanda nəşr olunan bütün qəzet və jurnallara abunə olmaq, həmçinin Rusiyada və Azərbaycanda nəşr olunan kitabları daha sərfeli qiymətə və daha qısa vaxt ərzində əldə etmək üçün sadəcə zəng etməyiniz kifayətdir.

Telefon: (012) 434 93 01

Fuad Abbasovun həbsi cəmiyyəti ayağa qaldırı

Jurnalıtlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olundu



Tanınmış jurnalist Fuad Abbasovun Rusiya hüquq-mühafizə orqanları tərəfindən həbs edilərkən mənəvi, fiziki işgəncə görməsi ilə əlaqədar olaraq Dünya Azərbaycanlıları Assambleyası (DDA) Rusiya hüquq-mühafizə orqanlarının rehbərlərinə, Rusiya ombudsmanına, Rusiyada fəaliyyət göstərən Azərbaycan səfirliyinə və təşkilatlara müraciət üvanlayıb.

Müraciətdə jurnaliste qarşı qeyri-insani davranışın qəbuludilməz olduğu və bu addimin Rusiyannın insan haqlarının qorunması ilə bağlı götürdüyü öhdəliklərə zidd olduğu bildirilir.

DAA Rusiyadakı Azərbaycan səfirliyinə də müraciət edib. Sefirdən Azərbaycan vətəndaşına qarşı olan bu olayı şəxsi nəzarətinə götürmek, qeyri-insani davranış göstərənlərin ciddi cəzalanmasına nail olunması xahiş edilir.

Fuad Abbasovla bağlı durum Azərbaycanda da ciddi etiraza səbəb olub.

Deputat Fazıl Mustafa sosial şəbəkədəki statusunda yazıcı ki, F.Abbasov hamının xoşuna gəlməyə bilər, ancaq ən pis şey unutqanlıqdır: "Fuad Abbasovun Rusiya-Türkiyə münasibətlərinin ən kritik anlarında göstərdiyi fədakarlıq, azərbaycanlı-çəçen konflikti zamanı atlığı addımlar barış üçün olduqca zəruri idi. Buna ancaq minnetdarlıqla yanaşmaq lazımdır. Burada Fuad Abbasovun atlığı hansı addımlarda siyasi yanlışlıq, naşılıq və başqa epizodlar da ola bilər. Lakin bu kimseyə esas vermir ki, ona fiziki işgəncə versin, üstəlik də başqa birisi də bu işgəncəyə və ya onun saxlanmasına haqq qazandırsın. Bu haqq qazandıranlar azərbaycanlı olanda, sadəcə, ayıb bir davranış kimi qiymətləndirilməlidir. Azərbaycan Xarici İşlər Nazirliyi konkret bu fakta görə Rusiya Xarici İşlər Nazirliyinə nota verməlidir. Bu hadise digər azərbaycanlıların gözünü qırmaq üçün də düşünülə bilər.

F.Abbasovun vəkili Elman Paşayevin sözlərinə görə, mayın 21-də təcridxana-da saxlanılan jurnalistlə görüsüb. F.Abbasov vəkilinə bildirib ki, onu mayın 16-da çox ağır şəkildə, qəddarcası-na döyüblər: "O internete qoyulan fotolar düzgündür. Fuad Abbasov mayın 16-da çox sərt şəkildə döyülbər. Küçədə hüquq-mühafizə orqanı əməkdaşları onu qəddarcasına döyüb. Onlardan ikisi jur-

Azərbaycanda
1 milyondan çox
şagird psixoloji
müayinələrdən
keçirilib

Uşaqların icbari dispanzirasiyadan keçirilməsinə dair Dövlət Programına əsasən, 2 520 196 nəfər uşaq müayinələrden keçirilərək qeydiyyata alımb.

ONA-nın xəberinə görə, bu, "2018-ci il dövlət büdcəsinin icrası haqqında" Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair hesabata Hesablaşma Palatasının Rəyi"ndə öz əksini tapıb.

Sənədə bildirilib ki, ümumi təhsil müəssisələrində 2562 psixoloq tərəfindən 1 242 500 nəfər şagird müvafiq psixoloji müayinələrdən keçirilib.

Müayinələr zamanı şagirdlərin şəxsi işlərində qeydlər, onların emosional vəziyyətlərinin öyrənilməsi üçün müvafiq metodikalar əsasında işlər aparılıb.

**Qubada iki uşaq
anasi özünü kanala
ataraq intihar edib**

Quba rayonunda 38 yaşlı qadın intihar edib. "Report"un məlumatına görə, hadisə rayonun Zərdabi qəsəbəsində qeydə almıb.

Bələ ki, həmin kəndin sakini, 1981-ci il təvəllüdü Sevinc Güläğə qızı Nəmetova özünü su kanalına ataraq intihar edib. Onun meyitini kənd sakinləri sudan çıxırab.

S.Nəmetovanın iki uşaq anası olduğu, həyat yoldaşının ürək xəstəliyindən öziyyət çəkdiyi, ailənin də maddi durumunun aşağı olduğu bildirilir.

Faktla bağlı Quba Rayon Prokurorluğunada araşdırma aparılır.

**Avtobusla qadını
vurub öldürən
sürücü məhkəmə
zalında həbs edilib**

Baki Ağır Cinayətlər Məhkəməsində ölümle nəticələnən qəza tərəf məkədə ittiləm edilən Bəxtiyar Həmzəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ONA-nın xəberinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən B.Həmzəliyev 6 il müddətinə azadlıqlandan məhrum edilib. Onun barəsində polis nəzarətinə verilmə qətimkən tədbiri dəyişdirilib və məhkəmə zalından həbs edilib.

Katırladək ki, hadisə Sabunçu rayonunun Maşağa qəsəbəsində baş verib. Qəsebe sakını Bəxtiyar Həmzəliyev idarə etdiyi "Isuzu" markalı xətt avtobusu ilə yolu keçən həmyerli Mehriban Ağaverdiyevi vurub. Piyada hadisə yerində dünyasını dəyişib.

□ **Sevinc TELMANQIZI,**
"Yeni Müsavat"

"Prezident marketə daxil olanda müşəkəni yola salırdım"

Dövlət başçısı İlham Əliyevin həmsöhbət olduğu marketin saticıları danışib



Mayın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib, yeni inşa edilən Bakı sərnişin - Sabunçu dəmir yolu xətti üzrə görülən işlərlə tanış olub. (AZERTAC)

Dövlət başçısı qəsəbə sahələri ilə görüşüb səhbət edib.

Sakinlər göstərdiyi yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Sonra xatirə şəkli çəkdirilib. Dövlət başçısı orada fəaliyyət göstərən marketdə olub, saticılara səhbətləşib.

Qarabağ müharibəsi əlini Məzahir ORUCOV: Xoş gəlmisiniz, cənab Prezident. Sizinlə fəxr edirik. Allah Sizi, dövlətimizi qorusun.

Şəhid anası Seyyare NƏZƏROVA: Xoş gəlmisiniz, cənab prezzident.

Prezident İlham ƏLİYEV: Sağ olun, necəsiniz?

Seyyare NƏZƏROVA: Çox sağ olun, Allah sizdən, dövləti-

şunu sorusdu. Biz də burada saatlı məhsulların 90 faizinin yerli olduğunu dedik. Həyatda ən böyük arzum prezidentimizlə səhbət etmək idi, bu arzuma da çatdım. Təsəvvür edin ki, prezident içəri daxil olanda mən müştərinə yola salırdım. Həmin vaxt içəride bir neçə müştəri var idi".

Prezident İlham Əliyevin Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirakı əməkdaşlığından danışib: "Cənab prezident içəri daxil olan kimi bizimle salamlılaş hal-əhvalımızı, işlərimizin necə getdiyini soruşdu. Biz də hər şeyin qaydasında olduğunu dedik. Bizimlə çox səmimi səhbət etdi. Bizzən məhsulların keyfiyyətini və satışda-

da prezidentlə səhbətində təessüratlarını bölüşüb. Satıcıının sözlərinə görə, ölkə başçısının qəfildən marketə daxil olması onun üçün gözlənilməz olub: "Biz hər zaman prezident İlham Əliyevi televiziya vasitəsilə görürük. Bu gün isə onuna canlı şəkildə səhbət olunduq. Bizzən satılan məhsullar haqqında bəzi məlumatları söruşdu. Biz də dedik. İnanın ki, cənab prezidentin bizim mağazaya gələcəyini əvvəlcədən bilsəydik, hazırlıq görərdik. Hər şey yuxu kimi gəlir mənə".

Prezident İlham ƏLİYEV: Ticərət necə gedir?

Seyyare NƏZƏROVA: Çox yaxşı, şükür Allaha, hər günü müze min şükür.

Prezident İlham ƏLİYEV: Məhsulların necə faizi yerli mələklər?

Satıcı: Demək olar ki, 90 faizi.

Sakinlər: Çox sağ olun, cənab Prezident. Sizinlə fəxr edirik. Allah Sizi qorusun.



Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışı oldu

Mayın 21-də prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib, yeni inşa edilən Bakı sərnişin - Sabunçu dəmir yolu xətti üzrə görülen işlərlə tanış olub.

Prezident İlham Əliyevin 2018-ci il 22 yanvar tarixli sərəncamına əsasən, Bakı sərnişin-Sabunçu dəmir yolu yenidən inşa olunub. Layihənin tərkib hissəsi olan Sabunçu dəmir yolu vağzalı tamamilə yenidən qurulub. İnşasına ötən ilin iyunundan başlanılan üçmərtəbəli binanın ümumi sahəsi 4,1 min kvadratmetrdir. Artıq Sabunçu dəmir yolu vağzalı kompleksi sərnişinlərə xidmət göstərməyə tam hazırır.

Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalının rəmzi açılışını bildirən lenti kəsib.

Sonra xatirə şəkli çəkdirilib.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov dövlət başçısına layihə üzrə görülen və görülmələk işlər barədə etraflı məlumat verib.

Qeyd edilib ki, layihəyə əsasən Bakı dairevi dəmir yolu xətti üzrə görülen işlərin davamı olaraq Məmməlli kəndində uzunluğu 17 metr olan yeraltı avtomobil keçidi, həmçinin Kürdəxanı kəndində uzunluqları 22 metr olan yeraltı avtomobil və yerüstü piyada keşidləri tikilib.

Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalında yaradılan şəraitlə tanış olub.

Sonra prezident İlham Əliyev Bakı sərnişin - Sabunçu dəmir yolu xətti üzrə görülen işlərlə tanış olmaq üçün qatarla Bakı Dəmir Yolu Vağzalına yola düşüb.

Qeyd edilib ki, bu marşrut üzrə dəmir yolu xəttinin uzunluğu bir istiqamət üzrə 13,5 kilometrdir. Bakı sərnişin - Sabunçu dəmir yolu xətti üzərindəki Bakıxanov, Koroğlu, Keşlə və Nərimanov dayanacaqları tamamilə yenidən qurulub.

Dövlət başçısı Bakıxanov dayanacağında yaradılan şəraitlə tanış olub.

Bildirilib ki, Bakı sərnişin - Sabunçu dəmir yolu xətti üzərində yerləşən Koroğlu dayanacağının ümumi sahəsi 15 min kvadratmetrdir. Dayanacaqdə iki turniket binası inşa edilib, 17 turniket, müasir işıqlandırma dirəkləri, oturacaqlar quraşdırılıb.

Sonra Prezident İlham Əliyev Keşlə dayanacağında yaradılan şəraitlə tanış olub.

Mehriban Əliyeva onu qonaq çağırıran ailənin evinə getdi

Mayın 21-də birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində olublar.

AzerTAc xəber verir ki, Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əvvəlcə Kürdəxanı qəsəbəsində Hüseynbala Ağaverdiyev adına 113 sayılı tam orta məktəbə gəliblər. Bu təhsil ocağının siniflərinə baxıblar, müəllim və şagirdlər görüşüb.

Sonra birinci vitse-prezident və Leyla Əliyeva Kürdəxanı qəsəbəsinin sakini Telman Əliyevin ailəsində qonaq olublar.

Qeyd edək ki, Telman Əliyev ailəsi ilə birlikdə Mərdəkan qəsəbəsində yerləşən zi-yarətgahda olarkən Azərbay-



Aprelin 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,9 faiz artaraq 8 milyard 339,1 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumatə görə, əmanətlərin 60,5 faizi xarici, 39,5 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövründə nisbətən 19,9 faiz, xarici valyutada əmanətlər isə 2,8 faiz artıb. Azərbaycan Mərkəzi Bankının 1 aprel 2019-cu il tarixinə olan hesabatında da qeyd edilir ki, əmanətlərin həcmi ilk rübdə 8 milyard 339,1 milyon manat olub ki, bunun 3 milyard 297,4 milyon manatı milli valyutada və 5 milyard 41,7 milyon manatı isə xarici valyutada yerləşdirilən əmanətlərdir.

Bəs görsən, vətəndaşların neçə faizi əllərində olan vəsaitləri banklarda saxlamağa üstünlük verirlər? Devalvasiya zamanı yaranan problemlər səbəbindən bank sektoruna inamını itirən əhali pullarını yastıq altında, yoxsa banklarda saxlayır? Hazırkı iqtisadi şəraitdə insanların yiğim imkanı nə qədərdir?

"Yeni Müsavat"ın bu suallarını cavablandırıb iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, Azərbaycanın bank sektorunu qısamüddətli dövrde bir neçə ciddi fluktasiyalarla üz-üzə qalıb: "Bunlardan biri Sovet İttifaqının dağılmasından sonra yaranan durum və bank sektoruna inamın itmesi idisə, ikinci də 2015-ci ildə devalvasiyalar fonunda yarandı. Həmin dövrde 11 bankın bağlanması, bəzi müştərilərin siğortalanmayan əmanətlərinin bu banklarda batması və sair bu kimi hadisələr fonunda Azərbaycan vətəndaşlarının bank sektoruna inamı ciddi şəkilde azaldı. Azərbaycanda vəsaitlərin aktiv kimi qiymətləndirilməsi, ümumiyyətə, digər ölkələrlə, xüsusilə Qərb ölkələri ilə müqayisədə zəif inkişaf edib.



Ölkə vətəndaşları pulunu hərada saxlayır: yastıq altında, yoxsa bankda?

Rəşad Həsənov: "Həm etibarsızlıq, həm də məlumatsızlıq səbəbindən vətəndaşlar vəsaitləri daha çox evində saxlayır"



Rəşad Həsənov

Azərbaycanlılar öz vəsaitlərini evlərində saxlamağa üstünlük verirlər. Vəsaitlərin qiymətləndirilməsi ilə bağlı məlumatlılıq baxımından da çatışmazlıqlar var. Həm etibarsızlıq, həm də

həcmində artım müşahidə olunurdu: "Bu tendensiya 2015-ci ilə qədər davam etdi, daha sonra əmanətlərin sayı azalmağa başladı. İndi isə 2018-ci ilin ikinci yarısından etibarən trend nisbətən artan istiqamətdədir. Artım əsasən manatla əmanətlərdədir. Çünkü xarici valyutada olan əmanətlərin siğortalanmasında mexanizmi qəne-edicidir. Bu gün bazarda təklif olunan şərtlər də vətəndaşın valyutada əmanet yerləşdirməsi üçün her hansı stimul formalaşdırır. Hazırkı əmanet yerləşdirənlərin böyük ekseriyəti siğortalanan əmanətlərə üstünlük verirlər. 2016-ci ilin fevralından sonra Azərbaycanda xarici valyutada olan əmanətlər 3 faiz, manatla olan

tələbat mallarının qiymətlərinde kəskin artımların baş vermesi ailə büdcəsinə təsir edərək yiğim imkanlarını məhdudlaşdırır. Hətta ekşər ailələrde açıq deficit formalasdırırdı".

Qeyd edək ki, dövlət tərəfindən bank sektoruna inamın artırılması ilə bağlı da müyyəyen addımlar atıldı, qərarlar verildi. Onlardan biri də Prezident İlham Əliyev tərəfindən verilən qərarla əmanətlərin tam siğortalanması daha bir il uzadılmasından ibarət. Əmanətlərin tam siğortalanması barede qərar 2016-ci il martın 4-dən qüvvəyə minmişdi və bu il martın 4-də qüvvədə olma müddəti yekunlaşdırıldı. Prezident İlham Əliyev tərəfindən əmanətlərin tam siğortalanması 2020-ci il mart

məzənnənin sabit qalması əhalinin əmanətlərinin əsasən milli valyutada artımı şərtləndirir.

Bütövlükde, əmanətlərin tam siğortalanması mexanizmi teleblidə və müddətli hesablara malik insanları əhatə edir. Dövlətin siğortaladığı əmanət həcmi 3 dəfəyədək artıb. Əhalinin banklara inamının yaranması əmanət həcminin böyüməsi nağd dövriyyənin azalması, nağdsız dövriyyənin isə artmasına zəmin yaradacaq. Maliyyə vəsaitinin bank dövriyyəsinə cəlb edilməsi ilə iqtisadiyyatın səmərelilik, hesabatlılıq və şəffaflıq imkanları genişləndirib. Əmanətlərin tam siğortalanması gelecekde xüsusilə manatla əmanətlərin həcminin daha da artmasına zəmin yaradacaq.

□ Nərgiz LİFTİYEVA,
"Yeni Müsavat"

"AYB-də pullar havaya sovrulur" ittihamı qalmaqla yaratdı

Rəşad Məcid Salam Sarvandan müsahibə alan AYB üzvünün qurumdan çıxarılması məsələsini qaldıracaq



Rəşad Məcid



Elşad Barat



Salam Sarvan

"Dövlətin ədəbiyyat naminə xoş niyyətə ayırdığı pulu bunlar havaya sovrurlar, ehtiyacı olmayanlar cibinə basırlar, ətraflarına xərcələirlər. Ədəbiyyatın inkişafı naminə heç nə eləmirlər".

"Yeni Müsavat" xəbər verir ki, bu ittihamları Azərbaycan Yaziçılar Birliyi (AYB) barədə şair Salam Sarvan bakanpost.az-a müsahibəsində səsləndirib.

O, AYB üzvü olmadığını qeyd edib: "Ancaq indi xərcəlikləri pulun içinde mənim də maaşından, qonorarımdan verdiyim verginin məbləği var. Düzü, Azərbaycan Yaziçıları Birliyi uzun illərdir ədəbi fealiyyət

yətə yox, bank fəaliyyəti ilə, bankçılıqla məşğuldur. O boyda təşkilatın işi-güçü ancaq ilde bir dəfə təqaüd siyahısı hazırla-

yib maliyyə kurumlarına təqdim etməkdən, dövlətin xoş niyyətə ayırdığı pulu şübhəli formalarda yerbəyər eləmək-

S.Sarvanın sözlərinə görə, ortada çox əndirəbadı görüntü var: "Bele çıxır ki, AYB-nin iki mindən çox üzvü, yüzə qədər maaşlı işçisi, neçə-neçə rayon filialı, aparatındaki neçə-neçə şöbəsi, neçə-neçə katibliyi, neçə-neçə şurası ona görə bir yerə yığışib ki, ilde bir dəfə təqaüd siyahısı hazırlayıb versinlər.

AYB-nin yaratdığı monopoliyada, ümumən ədəbiyyat təsərrüfatında dəhşətli haqsızlıqlar baş alıb gedir. Nehayət, bu həqqalari durdurmaq zamanı gelib çatıb. İçində azca da olsa ədalət hissi qalmış yazarlar bir araya gəlib, bu meydan suların fərasətlərinə qarşısına çıxmalarıdır".

AYB-nin gənclər üzrə katibi Rəşad Məcid isə kulis.az-a deyib ki, bu müsahibəni alan Elşad Barat qurumun əleyhinə kampaniyalar aparır, müsahibələr alıb. Məni səbəsiz yere heç kim AYB-dən çıxara bilmez. AYB-dən çıxarılmışa səbəb olacaq heç nə etmemişəm, Rəşadın fikri güllüng görünüb.

Düşünürəm ki, Rəşad Məcid hörmətli yazıçımız Anar müəllimlə mənim arama girmək isteyir. Məndə çox faktlar var, belə getsə, bir-bir hamisini mətbuatı bildirəcəm".

□ **Emil SALAMOĞLU,**
"Yeni Müsavat"

bin çap olunmasına kömək edib. Gəlib yalandan deyir ki, uşaqlarım xəstədir, pul alır, sonra da gedib AYB-nin əleyhinə kampaniyalar aparır, müsahibələr alır. Hesab edirəm ki, Elşad Baratın AYB-də qalması düzgün deyil".

E.Barat isə bildirib ki, **R.Məcid** yazılıçı Anarla onun arasına girmək isteyir: "Əvvəla, mən jurnalistəm, istənilən adamdan müsahibə ala bilərəm, onun fikirlərinə məsuliyyət daşıyıram. Müsahibələrimdən də görünür ki, mən mövqəsiz sual verirəm.

Müsahibə geden kimi Rəşad Məcid mənə zəng elədi, açdım, fislitisi geldi, səsi yox. Müsahibə almaqla adamı təşkilatdan çıxarırmış. Məni səbəsiz yere heç kim AYB-dən çıxara bilmez. AYB-dən çıxarılmışa səbəb olacaq heç nə etmemişəm, Rəşadın fikri güllüng görünüb.

Düşünürəm ki, Rəşad Məcid hörmətli yazıçımız Anar müəllimlə mənim arama girmək isteyir. Məndə çox faktlar var, belə getsə, bir-bir hamisini mətbuatı bildirəcəm".

Bu günlərde Azərbaycanın AS PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov mühacirlərə bir barışq əli uzadı. Parlament üzvü bəyan etdi ki, insanlar qərarlarında sərbəstdirlər, öz ölkələrinə gələ bilərlər, onları hər hansı bir təhlükə gözləmir.

özünə xaricdə iş, həyat qurub. Amma onlardan bəziləri haqda cinayət işi qaldırılıb. Mənim fikrim budur ki, onların işinə baxılmalıdır. Hesab edirəm ki, qanunvericiliyə dəyişiklik etməyə ehtiyac yoxdur. Sadəcə, amnistiya elan olunmalıdır. Yəni bu

adamlar xaricdə təkənləbilərlər, onların çağırışlarına, yiğincalarına 3-5 nəfər özləri kimlər gəlirlər. Həmçinin ölkəmizin uğurlarını görən mühacirlərimiz belə onlara nifret edirlər. Bu insanlar mühacir olsalar da, ölkənin uğurlarını görür, hakimiyyəti

bağlı vətəni dəstəkləyəcəklər, müəyyən işlər aparaqlar. Ona görə də arzu edirəm ki, bu insanlar araşdırılsın, kimlərə cinayət işi qaldırılmışsa xitam verilsin, onların ölkəyə giriş-çıkış imkanları sərbəstləşsin. Bunu arzulayan soydaşla-

rımız var.

Bundan başqa, bizim ağırli problemimiz olan Qarabağ üçün mühacirlər çoxlu işlər həyata keçirə, aksiyalar teşkil edə bilərlər. Çünkü Azərbaycanın milli maraqları, Qarabağ problemi nə iqtidar, nə müxalifet, nə mühaciretə getmiş şəxslərin şəxsi dərdi deyil, bütövlükdə xalqın, hər bir azərbaycanının yaralı yeri dir. Ona görə bu şəxslər Azərbaycana gelib - gedə bilər, yaşadıqları Avropa dövlətində Qarabağ, milli maraqlar naminə layihələr həyata keçirə bilərlər.

- *Bəs "söyüş müxalifəti" dediyiniz şəxslərlə bağlı hansı iş görülməlidir - məsuliyyətə cəlb olunmalıdır, yoxsa onlar da Bakıya digərləri kimi dəvət edilməlidirlər?*

- Bu adamlar yolundan çekinmərlərmi? Buna o qədər ümidiyim yoxdur. Amma xaricdə yaşayanlar, olduqları ölkənin vətəndaşı öz məhkəməsinə müraciət edə bilərlər. Çünkü bu şəxslər öz vicdanının öhdəsinə buraxılsalar, dayanmaq istəməyəcəklər. Mümkündür ki, onlarla Avropadakı vətəne qayıtmak istəyen mühacirlər danışqlar aparsınlar, izah eləsinlər ki, bu, mübarizə metodu deyil. Axi onların elədikləri nə insanlığa, nə külək, nə müsəlmanlığa yaraşır.

Paralel olaraq hüquq-mühafizə orqanlarımız müəyyən iddialar qaldıra bilərlər. Bəziləri İnterpolda verilib. Amma inanmırıam ki, İnterpol onları Azərbaycana versin. Çünkü Qərbədə bəzi dairələrin, qüvvələrin maraqları var ki, həmin şəxsləri Azərbaycana təhvil verməsinlər. Onlarla yalnız danışqlar aparılmalıdır və ümid edirəm ki, amnistiya verilsin, siyasi qərar olsun və Azərbaycanın inkişafını görən, hakimiyyətini qəbul edən mühacirlər vətənə sərbəst gələ bilənlər.

□ **Emil SALAMOĞLU,**
"Yeni Müsavat"

"Yazın ki, onları incidirlər, amma bizim adımız olmasın"

Samir SARI

İllərdər işimizin bir tərəfi də şikayətləri dinləmək, problemlərini yazmaq, onların həllinə yardımçı olmaqdır.

Yekə çıxmasın, indiyədək çox işlər aşırılaşmışq, çox adama kömək etmişik və bunların hamısı təmənnasız olub. Ta işi düzələnlərdən kimse sonradan bir qutu tort və ya 1 kilo şokolad getirib, bu heç, ona görə and içəsi deyiləm. Nadir hallarda elə şeylər de olur.

Bir ara şikayət məktubları Prezident Administrasiyasından, parlamentdən, məhkəmələrdən çox bizim ünvanımıza gəldi. Bir qədər qürurverici idi ki, insanlar medianı hər şeyin fövqündə görürler, amma xeyli dərəcədə də başağrısı idi ki, şikayətlər bu fikirdədir.

Cənubi elində girli-fərli selahiyət olmayan bir media qurumunun boynuna hökumətin məsuliyyətinin şələlənməsi yaxşı şey deyil. Şikayətlər isə bezən son cümləni belə qururlar: "Xahiş edirik problemimizi həll edəsiniz". "Problemimizin həllinə köməklik göstərəsiniz" yox ha, birbaşa "həll edəsiniz". Sanki "birbaşa həll" bizim olımızdır.

Əlimizde isə nə real güc var, nə də problemin həllinə icra mexanizmi. Şikayət olunan şirkət, müəssisə, subyekt valin o biri üzünü çevirib, "yaxşı eləyirik, əlinizdən gələni beş qaba çəkin" gönüqlünlüyü edəndə şikayət-yazı-problemin həlli zənciri qırılır. Məcbursan atı süresən daşlığı...

Budur, o xanədən daha bir şikayət gelib. Hiss olunur ki, real şikayətdir, insanlara kömək lazımdır. İntehası, məsələnin bir neçə "intehası"si var.

Şikayət edənlər adlarının çəkilməsini istəmirlər, hətta bizdən tələb edirlər ki, onlardan əlavə informasiya almaq üçün telefon nömrəsi istəməyək.

Bəs problem nədir? Problem isə budur: "Azenko" şirkətində maaş problemi var, ya gecikdirilir, ya da iki-üç aydır vərilmir, bir də ixtisar gözənlər. Adamları işdən çıxaraqlar və onlar işsiz qalacaqlar. İndi biz bu problemi həll etməliyik. Belə yazıblar. Yazıblar ki, xahiş edirik bizim problemimizi həll edin.

Əlbəttə, şəxsən mənim elə bir selahiyətim olsaydı, telefonu götürər, həmin şirkətin prezidentinə zəng vurur, deyərdim ki, bir iş günü vaxtin var, insanların maaşını ləngitmə, ixtisar söhbətini birdəfəlik bağla.

Təəssüf ki, əlimdə elə bir selahiyət yoxdur (hərçənd olsayıd, pis olmazdı). Ona görə də bu barədə yerli-yataqlı, müfəssəl şəkildə yazmaqdan başqa əldən bir iş gəlmir.

Ancaq bu imkan da şikayətlərin özləri tərəfindən bloklanıb. Onlar maaşlarını gecikdirənlərlə, onları ixtisara salıb işsiz-güçsüz qoyacaq adamlarla üz-göz olmaq istəmirlər. Çünkü biliirlər ki, ilk ixtisara salınanlar məhz qabağa düşən, adı qəzətdə şikayətçi kimi çəkilənlər olacaq. Tülüklər kimi mariğa yatıb fürsət gözənlərin işi düzələcək, maaşlarını da alacaqlar, ixtisara da düşməyəcəklər, amma "el üçün ağlayan adamlar" işsiz, aşısız qalacaqlar.

Ona görə də "adlarının çəkilməsini istəməyən mənbə"lərin durumunu anlayışla qarşılıyır. Başa düşürəm ki, variantları yoxdur. Amma bəs biz nə edək? Anonim şəkildə yazı yazmaq olmaz axı. Problemi olan kişi kimi şikayətini etməli və arxasında durmalıdır. Qəzet, sayt anonim şikayət əsasında yazı yazanda onu məhkəməyə verib cərimələrlər.

Hətta şikayət dərc edən hər bir qəzeti, saytın başına mütləq gelib, şikayətlərin işi düzələndən sonra çıxış təkzib verməye çalışıqlar, yiğisib redaksiyaya gəliblər ki, bizim demədiyimiz şəyleri yazınız, təkzib verin. Biz də əsəbileşmişik, "yaxşılıq elə, evinə salamat getmə" moduna girərək, şikayətlərin lent yazısını tapmışq və sübut etmişik ki, əslində səz çıxış demidişiniz, biz onların bir hissəsini yazmışq. Belə olandan sonra adamlar ümumilikdə jurnalistləri (belə yerde şikayət dərc etməyənlərin günahı nədir, bilinmir) söyə-söyə çıxış gedir və şikayət yazıb problem həll edən, əvəzində yağlı olmasa da, yavan bir "sağ ol" gözənlən müxbiri peşman edirlər. Bəzi əməkdaşlar hətta emosiyaya qapılıb "bir də şikayətçi dirləmə, belə olum" tipli mənasız bəyanatlar da verir (iki gündən sonra görürsən, həmin müxbir redaksiyanın elçi daşının üstündə oturmuş növbəti şikayətçini dileyir).

Bəli, vəziyyət bu cărdür. Əslində bu yazı özü də şikayət və giley-güzardır, amma gördüyü kimi, heç olmasa, bu yolla "Azenko" şirkətindəki durumdan yazmaq mümkün olur. Son olaraq onu da deyim ki, ey şirkət yiyələri, elə fəaliyyət göstərin ki, işçilər şikayətçi olmasın, olanda da adlarının çəkilməsindən çəkinməsinlər. Myanma rejimi-zad qurmuşus orada?



Çingiz Qənizadə: "Hakimiyyəti qəbul edən mühacirlərin cinayət işinə xitam verilməlidir ki, vətənə dönə bilsinlər"

Çağırsa qoşulanlar arasında həmkarı Bəxtiyar Sadıqov və başqları da var idi. Bildirildilər ki, mühacirlər buyursunlar, vətənə gəlsinlər, heç bir problem yoxdur.

Mühacirlərdən Emin Milli, Elnur Məcidli, Əlövətə Əliyev və digərlərinin çıxışlarında da S. Seyidovun mövqeyinə pozitiv yanaşanlar, iqtidara mesajlar verənlər var. Ancaq deputatlar dövlət rəsmisi hesab edilmirlər. Şübhəsiz ki, onların iqtidayönlü olduğunu nəzəre alsaq, barışq mesajlarını həm də hakimiyyətin münasibəti kimi qəbul etmək olar. Sadəcə, mühaciretdə olan bir çox azərbaycanlıların üzərində cinayət işi var, heç birinə xitam verilməyib, ölkəyə dönsələr, məsuliyyətə celb oluna bilərlər. Buna kim zəmanət verir?

Mühacirlərin Azərbaycana sərbəst gelişü üçün hansı hüquqi addımlar atılmalıdır? Qanunvericilikdə dəyişiklik olunmalıdır?

Bu mövzuda Milli Məclisin Hüquq siyaseti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Çingiz Qənizadə "Yeni Müsavat"ın səallərini cavablandırıb:

- Bu məsələni ilk olaraq hörmətli Səməd Seyidov qaldırıdı. Mən də bəzəi dövlət rəsmilərimizlə mühacirlərin Azərbaycana dönüşünə şərait yaradılması haqda sərbətlər etmişəm və hesab edirəm ki, məsələ reallaşmalıdır. Biliyin ki, soydaşlarımız arasında 10-15, hətta 20 ildir Azərbaycana gələ bilməyənlər var. Onlar illər önce ölkədə gedən müəyyən siyasi proseslər zamanı vətəni tərk ediblər, coxu

barədə siyasi qərar olmalıdır ki, onlar vətənə dönə bilsinlər.

- *Bəs bu halda cinayət işi necə olacaq?*

- Bu məsələdə söhbət xaricdə yaşayan və vətənə xeyanət edən, dövlət çevriliş, separatçılıq fəaliyyəti göstərənlərdən getmir. Sadəcə, kiçik maddələrlə barəsində cinayət işi qaldırılan mühacirlər var. Həmin cinayət işlərinin istintaqından xeyli müddət keçib və bu halda cinayət işlərinə xitam verilməlidir, soydaşlarımıza da rəsmi şəkildə məlumat göndəriləlidir. Amma çox təessüf ki, bu gün Avropada yerləşən marginal, kiçik grupdan ibarət olan "söyüş müxalifəti" öz təriyəsiz mövqeyini nümayiş etdirəkdən təhsil edir. Onlar təkcə cənab prezidenti, yaxınlarını təhqir etmirlər, eyni zamanda, Azərbaycanın dövlət idarəciliyində olan nüfuzlu, hörmətli şəxslər, vəzifəlilər barədə heç bir məntiqə, əxlaqa siğışmayan sözər işlədir. Onların elədikləri kişiliyə sığışmaz.

Ümumiyyətlə, Azərbaycan cəmiyyəti də görür ki, bu

Ukraynanın yeni prezidenti Vladimir Zelenski mayın 20-də andıçma mərasimindəki çıxışındaca parlamenti buraxdığını elan etdi. Siyasi ekspertlər hesab edir ki, bu, çoxları üçün gözlenilməz qərar idi. Bu o demək deyil ki, president istəyinə tam nail oldu. Parlamentdə hakim fraksiya dağılıb və yeni fraksiyasının formalşaması üçün qanunvericiliyə görə 30 gün vaxt lazımdır. Bu zaman kəsiyində presidentin parlamenti buraxmaq səlahiyyəti yoxdur. Buna görə də böyük ehtimalla parlamentdəki bir necə partiya Zelenskinin parlamenti buraxmaq qərarına etiraz edərək Ali Məhkəməyə şikayət ərizəsi ilə müraciət edəcəklər. Lakin yeni prezidentin ilk qərarının məhz parlamenti buraxması olmasından o deməkdir ki, bu məsələdə geriye addım atılmayacaq.

Bir sıra siyasi analitiklər V.Zelenskinin doğru qərar verdiyini, mövcud parlamentin qalmasının onun hakimiyyətinə ciddi engel olacağını qeyd edirlər. Hətta bəzi azərbaycanlı siyasi təhlilçilər V.Zelenskinin 1992-ci ilde Azərbaycanda hakimiyyətə gələn Əbülfəz Elçibəy iqtidarının səhvini təkrarlamadığını bildirirlər.

Bəs bu barədə Elçibəy hakimiyyətinin dövlət katibi və baş naziri olmuş Pənah Hüseyn hansı

mövqedədir?

Panah Hüseyin "Yeni Müsavat" a once bildirdi ki, her bir ölkəde icra hakimiyyətinə yeni qüvvənin geldiyi zaman qanunvericilik orqanının buraxılıb-buraxılmasına məsələsi həmin ölkənin konstitusiyasına uyğun olaraq həll edilir. Əgər yeni seçilmiş prezidentin öz görəvinə başladıqdan sonra parlamenti buraxmaq səlahiyyəti varsa, o, bu hüququndan istifadə etmək səlahiyyətinə malikdir: "Konkret olaraq Ukraynada

yeni prezidentin parlamenti buraxmaq qərarı isə mübahisəlidir, prezidentin belə bir səlahiyyətə malik olub-olmaması məsəlesi müzakirə edilir. Amma hər halda, fakt ondan ibarətdir ki, yeni prezident qərarını verib. Ümumi götürdükde isə vacib deyil ki, ölkədə icra hakimiyətinin başçısı seçilirse dərhal o, qanunverici hakimiyəti buraxmalıdır. Prezidentin buna konstitusuya hüquq varsa, bu hüquqdan istifadə edə də bilər, etməyə də bilər. O ki qaldı Vladimir Zelenskinin dərhal parlamenti buraxması hadisəsi ilə 1992-ci il-



sının işlenib hazırlanması, həmdə siyasi partiyaların yaranması və qeydə alınması üçün müəyyən vaxtin verilməsi əsasları getirilərək dərhal belə bir seçki haqqında qərar qəbul edilmişdi. Bunlar obektiv səbəblər kimi hələ həmin dövrde göstərilirdi. Onu da demək lazımdır ki, bu baredə istə 1992-ci ildə, ister 1993-cü ilde diskussiyalar davam edirdi. Yeniseçki qanunu müzakirəye verilmişdi. Nəhayət, 1993-cü il may ayında 25-də prezident İlham Əliyev

də birmənəli qəbul edilməsini nəzərə alaraq yuxarıda qeyd etdiyim şərtlərin formallaşmasını gözləmədən də parlament seçkilərinin keçirilməsinin zeruri olduğu, buna gedilənməsinin da Elçibəy həkimiyətinin məğlubiyətinin əsas səbəblərindən biri olmasının barədə fikirlər səsləndirilib. Mən şəxsən özüm də bu fikirdə olanlardan biriyəm. Hesab edirəm ki, ən azı keçid dövrü üçün seçkilər keçirmək mümkün id".

qılabin və sonra da qiyamın əsas qərargahlarından biri kimi fəaliyyət göstərirdi. Bu da bir daha göstərdi ki, 1992-ci ilin iyununda keçirilən prezident seçkilərindən bir-iki ay sonra yeni parlament seçkilişləri keçirilsəydi, bəlkə də Azərbaycan tarixinin inkişafı başqa istiqamətdə cəreyan edib başqa şəkildə mövcud olardı. Amma bunlar artıq hamısı arxada qalıb və tarixdir. Tarixdə yenidən eksperimentlər keçirmək mümkün deyil. Lakin bu tarix

Zelenski Elçibey hakimiyyətinin səhvini təkrarlamadı - tarixə baxış

Pənah Hüseyn: "Ali Sovet Elçibəy hakimiyyətinə qarşı əksinqılabın və sonra da qiyamın əsas qərargahlarından biri kimi fəaliyyət göstərirdi"



Pənah Hüseyn



də Azərbaycanda parlamentin buraxılmaması arasında paralellər aparılmasına, bir çoxları, o cümlədən mən də dəfələrlə vurğulamışq ki, 1992-1993-cü illərdə Əbülfəz Elçibəy hakimiyyətinin strateji səhvlərindən birincisi ölkədə yeni parlament seçkilərinin keçirilməməsi sayila bilər".
Pənah Hüseyn xatırlatdı ki, Elçibəy hakimiyyəti dövründə yevni seçkilərin keçirilməsi barədə ümumi siyasi qərar var idi ve bunun ləngidilmesinin əsasları ba-

mışdı: "1992-ci ilin yalnız iyununda "Siyasi partiyalar haqqında" Qanun qəbul olundu, Azərbaycan Xalq Cəbhəsinin program sənədlərindən biri çoxpartiyalı seçkilərin keçirilməsi idi. Əbülfəz Elçibəy iyunda prezident seçilən vaxtlarda ve "Siyasi partiyalar haqqında" Qanun qəbul olundan sonra hələ ölkədə çoxpartiyalı sistem formalşamamışdı, siyasi partiyalar qeydə alınmamışdı, seçki haqqında qanunlar çoxpartiyalı əsasda hazır deyildi. Ona görə də

Elçibeyin nitqində 1993-cü ilin dövlət quruculuğu ilə elan edilməsi və 1993-cü ilin payızında çoxpartiyalı sistem əsasında yen parlament seçkilərinin keçirilməs barədə siyasi qərar elan olunmuşdu. Yeni hakimiyyət devrilməsyədi yeni parlament seçkilər 1993-cü ilin payızında keçiriləcəkdi. 1992-ci ildə prezident hakiyyətinin yeganə legitim hakiyyəti olmasını, Əbülfəz Elçibəyin demokratik yolla seçilmiş legitim prezident olmasının ölkə icti-

o dövrə konstitusiyada prezidentin parlamenti buraxmaq səlahiyyəti yox idi. Amma nəzərə almaq lazımlı idi ki, mövcud Ali Sovet Azərbaycan müstəqil olmamışdan önce, keçmiş SSRİ-nin tərkibində olarkən keçirilən seçimlərlə formalasdırılmışdı. İkincisi, prezidentin müstəqillik qazandıqdan sonra demokratik yolla seçilmiş yeganə hakimiyət olması buna imkan verirdi ki, prezident belə bir siyasi qərar qəbul etsin: "Prezidentin siyasi müraciəti kifayət idi ki, Ali Sovet özünü buraxmış elan elessin və ardınca da prezident yenidən parlament seçimləri təyin edə bilərdi. Prezident belə bir qərar verseydi ictimaiyyət və dünya tərəfindən qəbul olunardı. İstənilən 1992-ci ildə, istə 1993-cü ildə parlament seçimləri keçirilsəydi, azad, edaletli, demokratik seçimlərdə Azərbaycan milli demokratik qüvvələrinin parlamentinə əksəriyyətini təşkil edəcək dərəcədə xalqdan səs alacağı imkanı kifayət qədər yüksək idi. Lakin seçimlər keçirilmədi. Sonradan təcrübə göstərdi ki, faktiki olaraq o dövrdəki Ali Sovet Əbülfəz El-

Şübhəsiz ki, dərs çıxarılmalı məqamlardandır".
P.Hüseyin vurğuladı ki, konkret olaraq indiki siyasi siyasi təmsil olunduğu partyanın tərəfdar olduğu xətt ondan ibarətdir ki, Azərbaycanda köklü siyasi islahatlar əgər nəzərdə tutulursa və ölkədəki siyasi proseslərin islahat yolu ilə inkişaf etməsi, Milli Məclisə növbədənənar seçkilərin keçirilməsi və bu seçkilərin ictimai etimadına malik olması üçün seçki islahatının aparılması zərureti var: "Buraya Seçki Məcəlləsində dəyişikliklər edilməsi, seçki komissiyalarının tərkibinin dəyişdirilməsi, namizədlərin qeydiyyat məsələsinin asanlaşdırılması, seçkinin keçirilməsi və səslərin hesablanması üzərində ictimai nəzarətin və şəffaflığın artırılması temin edən dəyişikliklər edilməsi və digər məsələlər daxildir. İstər Ukraynada, istər Ermənistanda baş verən proseslər Azərbaycanın da siyasi inkişafi üçün müəyyən nəticələr çıxarmağa material verən hadisələrdir. Bu, nəzərə alınmalıdır".

Etibar SEYİDAĞA,
"Yeni Müsavat"

“Deputat var ki, ekologiya deyəndə də, ginekologiya deyəndə də ”mən“ deyir”

Yevda Abramov parlamentdəki fəaliyətindən danışdır.

Milli Məclisin 53 sayılı Quba-Qusar seçki dairəsindən deputat Yevda Abramov modern.az-a müsahibə verib. Onun parlamentdəki fəaliyyəti ilə bağlı söylədiklərini təqdim edirik:

- Yevda müəllim, avvalər parlamentdə çıxışlarınızın tez-tez rast gəlirdik. Nə vaxt çıxış etsəniz, fikirləriniz gündəm olurdu. Nədən-sə son vaxtlar sizin səsinizi esitmırıq...

- Hesab edirəm ki, parlamentdə çıxış etməməyimi nəyəssə bağlamaq doğru deyil. Ümmiyətə, konkret fikir bildirməyi sevirdim. Elə çıxışlar edirəm ki, Azərbaycan əhalisinin əksəriyyətinin mənafeyinə xidmət etsin. Həmişə demişəm: Azərbaycanda tek yaşayan insa-



nı çox yaxşı bilirəm. Ona görə də çıxışlarımı elə qururam ki, özüməxidmət yox, xalqıma xid-mət etdiyimi bir daha nümayiş-erdirim, seçicilərimə verdiyim sözü yerinə yetiririm.

Mən də hər zaman cənab prezidentin gözəl xasiyyətini özümdə əzx elətdirmişəm. Qu-ba, Qusar rayonları ilə bağlı nə bildirmişdim. Burada gizli əllərin olduğunu deyirdim. Çünkü bir maşının arxa baqajında bu qədar dollar dəyişən dövlət ola bil-

söz vermişəməsə, bu günə qəder hamısını yerine yetirmişəm. Həmçinin populist çıxışlar müəllifi deyiləm. Bir dəfə də demisəm. Yənə tekrar edirəm. Deputat var ki, ekologiya deyəndə "mən", ginekologiya deyəndə "mən", antropologiya deyəndə "mən" söyleyib bütün siyahı üzrə çıxış edir. Düşünürəm ki, Allahım, bunlar hər şey üzrə fəlsəfə doktorudurmu? Belə olmaz. Hesab edirəm ki, əgər antropologiyadan danışmaq lazımdırsa, Yaqub Mahmudov danışın. Mən onun qədər bilmərəm. O, mənim müəlliimimdir. Bu gün də onun parlamentde şagirdi, təbəsiyəm. Ona görə də başım çıxmayan məsələlərdən danışmaqdan ötrü mütləq siyahıya düşüm və ailə-uşaq da mənə əl çəslən?.. Bu, mənə lazım deyil. Hər zaman çalışmışam ki, çıxışlardımdan xalq bəhrelənə bilsin və cibinə xeyir getsin. Məsələn, işiq, qaz barədə çıxış edərkən stolumun üstündə yüzlərlə təleqrəm vardi. Deputat seçilmədiyim rayonlarda məni qucaqlaşdırıb öpürdüler. Problemlə kreditlər masasında da fikirlərimi məz.

Bəzi deputatlarla müxtəlif tədbirlərdə oluram. Sizə gördük-lərimi danışım. Adətən deyirlər ki, yəhudi xalqı ağıllı olur. Ancaq məndən də ağıllı deputatlar var. Məsələn, elə gün olur ki bir deputat 6 dəfə televiziyyada görünərəm. Öz-özümə fikirləşirəm: ay aman, buna necə vaxt ayıra bilir? İşin əs-lini tapmışam. Heç demə, tutaq ki, akademiyadakı tədbirə qatılır, 5 dəqiqə oturduqdan sonra orani tərk edir. Çünkü artıq onu televizi-yalar çekib. Daha sonra Fizika İnstitutundakı tədbirə qatılır, orada da kameralar çekir. Axşam isə təyyarəye minir. Baxıb düşü-nürəm: axı mən də deputatam. Bunun gücü, enerjisi haradandır? Mən isə heç vaxt bu cür ucuz imicdən istifadə etməmişəm. Və-zifədə işlədiyim zamanlarda qalstuklu təzə kostyum geyinmə-yə həsrət olmuşam. Fəhlələrlə çalışmışam. Qaynaqcıya kömək ederkən kostyumlarım sıradan çı-xib. Evdə də deyirdilər ki, sen is-polkomun sedrisən, yoxsa fəhlə?

Deyirdim ki, xalqın xidmət-cisiyəm, "sədr" sözü möhürüն dairasında yazılıb"



"Həzirdə final oyunu ilə bağlı gündəlik iş rejimi üzrə hazırlıq gedir. Demək olar ki, hazırlıq işləri yekunlaşmaqdır, yeni stadiundur, infrastruktur təzədir, xüsusi qabardılmalı bir iş yoxdur, artıq vaxt da qisalır, hər şey öz qaydasındadır".

Bu sözləri "Yeni Müsavat"ın mətbuat və ictimaiyyətə əlaqələrinin şöbəsinin müdürü Firuz Abdulla mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının "Arsenal" - "Chelsea" qarşılığında barədə danişarkən bildirdi.

AFFA sözüsü qeyd etdi ki, azarkeşlərə stadiona hansı lavazimatların getirilməsi barədə qadağalar olduğu biletlərin arxasında yazılıb: "Yeni hansı əşyaları keçirib-keçirməməyə icazə haqda biletde məlumat verilib. Bu, dünya təcrübəsində var".

BOS-nun rəsmi saytında isə qadağan olunmuş əşyaların ve davranışının müfəssel siyahıları ilə bağlı məlumatlar yer alıb.

Açıq od mənbəyindən istifadə etmək, spirtli içkilər içmək, psixotrop maddələrdən, onların analoqlarından və toksik təsir göstəran maddələrdən istifadə etmək, siqaret çəkmək qadağandır. Həmçinin ölçüsü 100 ml-dən böyük olan mayeklär, şüse qablar və butulkalar da qadağandır.

Bu arada final oyununa tamaşa etmək üçün xarici dövlətlərdən paytaxta gələcək əlaqədar azarkeşlərin, azarkeşlərin və rəsmi şəxslərin nəqliyyat vasitələrinin sərbəst hərəkətinin təşkil olunması üçün Baş Dövlət Yol Polisi İdarəsi əlaqəli qurumlarla birləşdə zəruri tədbirlər həyata keçirir.

Bu barədə qurumun mət-

buat xidmətindən bildirilib. Nəqliyyatın sıxlığının azaldılması, həbələ avtomobilərin və piyadaların şəhər daxilində rəhat, fasiləsiz hərəkətinin təşkili məqsədilə respublikanın digər şəhər və rayonlarından paytaxta gəlmək istəyən vətəndaşlarımına mayın 27-dən 30-dək olan müddədə ictimai nəqliyyat vasitələrindən, marşrut avtobuslardan istifadə etməyi tövsiya edirik.

Sumqayıt sakinləri isə avtobuslarla yanaşı, Bakı-Sumqayıt marşrutu üzrə fəaliyyət göstərən sürətli elektrik qatarlarından istifadə edə bilərlər.

Şəhərin giriş hissələrində lazımi şəraitlə təchiz olunmuş və mühafizə olunan ödenişsiz duracaqlar fəaliyyət göstərir.

Paytaxta fərdi minik avtomobilər ilə gəlmək məcburiyyətində qalan şəxslər avtomobilərini həmin duracaqlarda saxlayaraq xüsusi marşrutla işleyen avtobuslarla ən yaxın metro stansiyasına gedə bilərlər.

Bundan əlavə, final oyunu ilə əlaqədar azarkeşlərin bir çoxunun Gürcüstanə səfər edərək oradan Bakıya gəlməsi ehtimalının böyük olduğunu nəzərə alaraq, Nəqliyyat, Rabitə və Yüksek Texnologiyalar Nazirliyinə məxsus Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) Tiflisdən Bakıya və eks istiqamətdə gedən münətzəm marşrut xətləri üzrə avtobusların artırılmasına dair müvafiq daşlıcılara tapşırıq verib.

Məlumatə görə, həmin

İngilislərin Bakı finalına 1 həftə qaldı

AFFA azarkeşlərə hansı əşyaları stadiona keçirməyin qadağan olunduğu barədə xəbərdarlıq edildiyini açıqladı, rayon maşınıları 3 gün şəhərə buraxılmayacaq, "Torqovi"ya giriş məhdudlaşdır, **səfirimizdən Mxitaryana:** "Axı nə istəyirsən?"



azarkeşlərə yüksək səviyyədə xidmət göstərilməsi məqsədilə 27-31 may tarixlərində mövcud Bakı-Tiflis-Bakı marşrut xəttinə əlavə avtobuslar buraxılacaq.

"27-31 may tarixlərində regionlarından Bakıya gələcək və ölkənin turistik məkanlarına istirahət üçün üz tutacaq azarkeşlərin Quba, Qusar, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Zaqatala, Qax şəhərlərində rahat gedis-gelişi üçün ümumilikdə əlavə olaraq 100 avtobus xəttə buraxılacaq".

Hüquq-mühafizə orqanlarından ONA-ya verilən məlumatda isə bildirilir ki, ölkəmizə çoxsaylı əcnəbi azarkeşlərlə beraber turist axını da gözlənilir. Bütün bunları nəzərə alan və həmin günlərdə gücləndirilmiş iş rejimində xidmət aparacaq hüquq-mühafizə, o cümlədən daxili işlər orqanları tərəfindən final oyunu ərefəsində istimai asayışın və ictimai təhlükəsizliyin daha etibarlı qorunması, oyunu izləmək üçün gelmiş çoxsaylı əcnəbilərin rəhat, mənəsiz və sərbəst gəzintilərinin təmin edilməsi üçün mayın 25-dən 31-dək paytaxtın

bəzi mərkəzi küçə və meydanda, xüsusən də Nizami ("Torqovi") və İstiqlaliyyət küçələrində və Fəvvərələr meydənında vətəndaşların six hərəkətinə, eləcə də "Respublika Günü" ilə əlaqədar "İstiqlaliyyət" küçəsindəki abidəni ziyrətə gəlmələrinə məhdudiyyətlər qoyulacaq.

Resmi Bakı isə növbəti dəfə "Arsenal"ın futbolcusu Henrix Mxitaryanın Bakıya gəlməsi üçün təhlükəsizliyinə zəmanət verib.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə "Sky Sports" a müsahibəsində deyib: "Mxitaryan təhlükəsizliyinə təmanat almaq üçün şəxən mənimlə əlaqə saxlaya bilər. Əger Henrix mənimlə danışsaydı, buna şad olardım. Avropa Liqasının finalı A səviyyəli tədbirlər sırasındadır. Əger bizim məqsədimiz bu matç etrafında siyasi oyun oynamadırsa, bu, başqa məsələ.

Amma Mxitaryana pulu siyasetçi deyil, futbolcu olduğuna görə ödayır. Ona görə də gəlin, digər məsələləri kənara qoynaq".

Səfirin sözlərinə görə, Mxitaryanın problemi odur ki, rə-



"Arsenal" futbolcusu Henrix Mxitaryanı gətirib-gətirməyəcəyi ilə bağlı yekun qərarını verib. Klubun rəsmi saytında yayılan açıqlamada erməni yarımmüdafıəciniin Bakıya gətirilməyəcəyi vurğulanıb: "Arsenal" futbolçunun özü və ailəsi ilə müzakirədən sonra onu Bakıya getirməməyə qərar verdi. Biz UEFA-ya məktub yarib, bu vəziyyət haqqında narahatlığımızı ifadə etdik. Henrix klubumuz üçün əsas oyunçudur. Buna görə bu, böyük itki-dir. Çox kədərlə vəziyyətdir. Çünkü finalda futbolçunun karerasında nadir hallarda olur".

Final matçı yerli vaxtla 23:00-da başlayacaq.

□ **Emil SALAMOĞLU**
"Yeni Müsavat"

Eldar Əzizovun sərəncamı ilə işdən çıxarılb. V.Novruzov uzun illərdir ki, həmin postu tuturdu və Hacıbala Abutalibovun komandasının en odioz figurlarından biri hesab olunurdu. Q.Novruzovun daha bir qardaşı Mehərrəm Novruzovun isə bir neçə il əvvəl Abşeronun sosial müdafiə fondunun rəhbəri vəzifəsində çalışdığı deyildi.

Katrıldaq ki, yanğın nəticəsində 15 nəfər ölmüş, 50 nəfər xəsəret almışdı.

Qeyd edək ki, 2015-ci il mayın 19-da paytaxtın Binaqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınlı bağlı binaların üzlənməsində istifadə olunan poliuretan məmulatını istehsal edən "Global Stone" və "Global Construction" MMC təsisçisi Miryusif Mahmudov, "Global Stone" MMC-nin baş direktoru Uğur Beşirov, "Global Construction" MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə

Qəzənfər Novruzov əvvəller aptek müdürü, daha sonra Səbəylə Rayon İcra Hakimiyəti başçısı-

nın müavini, sonra da Binaqədi rayon icra başçısının müavini və zifelərində çalışıb.

Qəzənfər Novruzov 2013-cü ilin sonlarında icra başçısı Xalədin İsgəndərov tərəfindən vezifəsindən azad olunub. Qəzənfər Novruzovun daha bir qardaşı general-major Səbühi Novruzov isə neçə illərdir Naxçıvan MR daxili işlər nazirinin müavinidir. Qəzənfər Novruzovun qardaşı Vəqif Novruzov uzun illər Bakı Şəhər Yaşlılaşdırma Birliyinin rəisi işləyib. Bu günlərdə BŞİH başçısı

Qəzənfər Novruzov əvvəller aptek müdürü, daha sonra Səbəylə Rayon İcra Hakimiyəti başçısı-

2017-ci il yanvar ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Mahmudov 8 il, Ə.Novruzov 4 il, U.Bəşirov 5 il, Q.Novruzov 4 il, Ə.Rəcəbov 4 il, N.Orucov 3 il 6 ay müdətində azadlıqdan məhrum edilib. Qəzənfər Novruzov məhkəmədə son sözə çıxışında barəsində bərəet hökmünün çıxarılmasını istəmişdi.

□ **ORXAN,**

"Yeni Müsavat"

Nazir müavininin qardaşı azadlığa buraxıldı

Binəqədidəki çoxmərtəbəli yaşayış binasında baş verən yanğına görə 4 il həbsdə yatan Qəzənfər Novruzov kimdir?

2 015-ci il mayın 19-da Binəqədidəki çoxmərtəbəli yaşayış binasında baş verən yanğınlı bağlı təqsirləndirilən şəxslərən biri - Binəqədi Rayon İcra Hakimiyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov azadlığı buraxılıb. Qəzənfər Novruzovun həbs müddəti başa çatdırı üçün azad edildiyi bildirilir.

Q.Novruzov hebsdəki son günlərini Penitensiar Xidmətinin müälime müəssisəsində keçirib. (modern.az). O, 4 il müddətindən azadlıqdan məhrum edilmişdi. Onun niyə müälime olunduğu barədə sahih bilgi yoxdur. Amma məhkəmə proseslərinin birində Qəzənfər Novruzovun sehhətində problem yarandığı, hətta komaya düşdürüyən barədə xəbərlər yayılmışdır.

Qəzənfər Novruzov əvvəller aptek müdürü, daha sonra Səbəylə Rayon İcra Hakimiyəti başçısı-





Bülbülü diplomatiya

Zamin HACI
 zaminhaci@gmail.com

"Ey kirli Rusiya, əlvida artıq!
 Əlvida! Ağalar, qullar ölkəsi!"

(Lermontov)

Yenə nəsə olub, Rusiyadan soyuq küləklər əsir. Kremlin əsas təbliğat ruporlarından olan, azığın yalanları, şər-böhtəni ilə dünyada tanınan və buna görə haqlı "Propaqan..n" ləqəbi almış Vladimir Solovyovun mərkəzi Rusiya televiziyyasında Qarabağ erməni torpağı elan etməsi, eyni zamanda faktiki Rusiyada qalmış axırıncı fəal həmyerlimiz, jurnalist Fuad Bayın həbsi, döyülməsi, deportasiyasına hazırlığın getməsi məyusedicidir. Halbuki həmin "bülbül" 2 il qabaq Bakıda rəsmi şəxslərin qonağı olanda ayrı havaya oxuyurdu. Bunu xarici siyasetimizin növbəti uğuru saymaq lazımdır. Görünür, iki ildir Solovyovun ağzının şirəsi axırımsız, Bakıda doldurduğu torbası artıq boşalmış. Çağırın, yenə ənam verin, bəlkə üç aylığa fikrini dəyişdi.

Əlbətə, bu təzə siyaset deyil. Heç Elmar Məmmədyarovun Fransa səfəri, Azərbaycanın Avropaya yaxınlaşmaq cəhdləri, «Şərq Tərəfdəşliyi» programında iştirakımızın alayarımcıq 10 illik mərasimlərinə Putinin qəzəbini də səbəb kimi görmürəm. Rusiya imperiyadır, 200 ildir bize özünün vassalı kimi baxır, bizi xalq olaraq parça-parça eləyibdir və bu siyaset heç vaxt dəyişməyəcəkdir. Hacibala müellim demişkən, əmin olun. Bütün qonşuları o üzdən Rusiyadan qaçmağa çalışır. Gürcüstanla da belə olub, Ukrayna ilə də, Polşa, Qazaxıstan, Baltıkənli ölkələri ilə də. Bizim üçün də gec-tez belə olacaq. Sadəcə, adama pis gəlir ki, Rusyanın bize münasibətində heç bir qarşılıq yoxdur. Nə desələr edirik, yenə erməniləri seçirər. Məşədi İbadın sözü olmasın, papağı nə cür qoyaq ki, qarşısındakı "bülbüllerin" xoşuna gəlsin? O zaman bu siyaseti davam etdirmeyin mənası varmı?

Əlbətə, ritorik sual idi, oxucular məni bağışlasın. Nəcə deyərlər, söhbətdir eləyirik. Solovyov üçün Ukraynanın, Qarabağdan qırıldatmaq necə asandırsa, bizim üçün də Solovyovun qarasınca deyinmək o qədər rahatdır. Yenə şükür olsun, dünən yayan bir xəber yalan çıxdı. Yazmışdılар futbol finalı üçün Bakıya çoxlu turist geləcəyindən şəhər rəhbərliyi paytaxtın Nizami küçəsinə giriş yerli əhalinin üzünə bağlayacaqdır. Bir həftəlik. Maraqlı yanaşma idi. O mənada ki, mən elə bilirdim Nizami küçəsi ərəblər, turistlər və başqa oliqarx-məmurlarımız üçündür. Sən demə, bize də açıq imiş! Bəs bunu niyə inidiə qədər deməyiblər, gedək gəzək, ləzzət alaq, özümüz xaricdəki kimi hiss edək? Düz eləmirlər. Xalqı fikirləşməyən belə məmurlarla ar olsun, görüm onları xalq artistlərinin və xalq yazıçılarının qəzəbinə gəlsin, ilahi, amin!

Ancaq şəhər rəhbərliyi xəberi yalanladı, deyildi ki, heç kim Torqovını bağlamır, həmişə açıq olacaqdır. Ümid edək, camaat da bu cür azadlıq, demokratiya, plüralizm, multikulturalizm imkanlarından sui-istifadə etməyəcək, mərkəzi küçələrdə cüt-cüt gəzməyəcəkdir. Çıixin, amma az-az çıxin. O saqqallı lətifədə deyilən kimi, "aşağıdan üçün".

Bir şey də var ki, Torqovı haqda açıqlamani oxuyub dəqiqləşdirdik, lakin İstiqlaliyyət, Füzuli, Hacıbəyov, Neftçilər, Azadlıq, Demokratiya, canım sənə desin, Bilecəridəki Lələtəpə, Əhmədlidəki Qaçaq Nəbi küçələrindən keçmək azaddırmı, bunu bilmədik. Hər küçə üçün ayrıca açıqlama vacibdir. Vətəndaşların əlində yol xəritəsi olmalıdır. Yoxsa azarlıq. Pis yərlərə gedib çıxarıq. Dövlət bunun hamısı üçün məsuliyyət daşıyır.

Bəlkə bu baxımdan mən dünən "Qarabağ Qayıdış" qeyri-hökumət təşkilatının qeydiyyat sənədlərinə Ədliyyə Nazirliyinə vermemi xəberini təəccübələ qarşılıdım. 3 il-dən çoxdur biz Qarabağı geri almışq, bunlar hələ indi qaydiş təşkilatı qururlar. Təklif edirəm, nazirlik təşkilatı qeydə alösün, ancaq yüngül düzəlişlə. Adını "Qarabağdan Qayıdış" qoyma şərti ilə.

Məyin 20-dən etibarən Azərbaycan ordusunun növbəti genişmiqyaslı hərbi təlimləri başlayıb. Bu, bir ayda 3-cü hərbi təlimdir. Ayın əvvəlində Azərbaycanda Türkiyə ilə "Mustafa Kamal Atatürk-2019" kod adlı birgə təlimlər həyata keçirilmişdi. Hazırda qardaş ölkə ərazisində Azərbaycan hərbçilərinin də qatıldığı daha bir təlim davam edir.

Silahlı Qüvvələrimizin son zamanlar ister individual, isterse de Türkiye ilə sinxron və intensiv şəkildə davam edən belə hərbi manevrləri gözönüldüyü kimi, işğalçı Ermənistanda təlaşı artırıb. Hər neçə olmasa, döyüş təlimləri istənilən an real döyüslərə de keçə bilər. Bir sıra hərbi ekspertlər isə hesab edirlər ki, Azərbaycan təlim adı ilə əslində ön xətt boyu böyük miqdarda silah-sursat və döyüş sistemləri cəmləməklə məşğuldur. Yəni hədəf ilk əlverişli məqamda torpaqların əhəmiyyətli bir qismini güclü ilə, blits-hərbi əməliyyatla azad edib düşməni fakt qarşısında qoymağır...

Bu mənada son təlimlərin düşmən ölkədə panika qarşıq, rezonans doğurması tamamilə məntiqlidir. Belə ki, ordumuzun təlimlərinə xüsusi diqqət yetirən yerli mətbuat Ermənistandakı ictimai narahatlıqla bağlı materiallar hazırlayıb. Azərbaycanın hazırlığındən ərəvən Anna Naqdalyan çıxış edib. "Onlar (Bakı - red.) bu barədə ATƏT-in müvafiq strukturlarına xəbər verməldi" - deyə Naqdalyan qeyd edib. Onun sözləri: "Demək olar, bütün bazar günü baş nazir Nikol Paşinyan müdafiə naziri David Tonoyan və Baş Qərargah rəisi Artak Davtyanla birləşdə olub. Bir səra qapılı müşavirələr keçirib. Güt qurumları rəhbərlərinin Paşinyana nə məruzə etdikləri melum deyil. Bir şey aydın: səhəbət sərhəddəki gərgin vəziyyətdən və düşmənin mümkün hücumundan gedib. Habelə ona məruzə olunub ki, Azərbaycan mayın 20-də 10 minlik qüvvənin iştirakı ilə təlimlərə başlayır. Bizim məlumatımıza görə, məhz bu xüsusatlar, habelə ötən gün məhkəmələrə girişə bağlamaq çağırıcı ilə küçələrə çıxanların sayının azlığı Paşinyanı ritorikası dəyişməyə, eyforik və aressiv bəyanatlardan daha konstruktiv ritorikaya keçməyə məcbur edib".

Məsələ də ondadır ki, silahlı qüvvələrimizin hərbi manevrlərdən yekun hədəf ərazi-zilərimizi erməni işğalçı qüvvələrindən təmizləməkdən ibarətdir. Yəni İrəvan bu təlimlərdən təlaş keçirmək istəmir, səsə, o zaman nə qədər gec deyil, öz işğalçı birləşmələrini Azərbaycanın qanuni torpaq-

"Azərbaycan özünün genişmiqyaslı hərbi təlimləri Ermənistanın baş nazirini məcbur edib ki, öz çıxışını korrektə eləsin". "Yeni Müsavat"ın məlumatına görə, bu barədə İrəvanda nəşr olunan "Past" qəzeti yazıb.



Azərbaycan ordusunu poligonlardan müharibənin fitili çəkilir?

Silahlı Qüvvələrimizin döyüş məşqləri istənilən an real döyüslərə çevrilə bilər - düşmən panikada; **rusiyalı konfliktoloq**: "Erməni əsgərlərində kiminsə maraqları naminə yad torpaqlarda ölmək həvəsi yoxdur..."

təqdim edib.

"Azərbaycanın genişmiqyaslı hərbi təlimləri Ermənistanın baş nazirini məcbur edib ki, öz çıxışını korrektə eləsin". "Yeni Müsavat"ın məlumatına görə, bu barədə İrəvanda nəşr olunan "Past" qəzeti yazıb.

Qəzətə görə, eks-prezident Robert Köçəryanın azadlığa buraxılması ilə başlayan hadisələr kifayət qədər maraqlı məcraya daxil olub: "Demək olar, bütün bazar günü baş nazir Nikol Paşinyan müdafiə naziri David Tonoyan və Baş Qərargah rəisi Artak Davtyanla birləşdə olub. Bir səra qapılı müşavirələr keçirib. Güt qurumları rəhbərlərinin Paşinyana nə məruzə etdikləri melum deyil. Bir şey aydın: səhəbət sərhəddəki gərgin vəziyyətdən və düşmənin mümkün hücumundan gedib. Habelə ona məruzə olunub ki, Azərbaycan mayın 20-də 10 minlik qüvvənin iştirakı ilə təlimlərə başlayır. Bizim məlumatımıza görə, məhz bu xüsusatlar, habelə ötən gün məhkəmələrə girişə bağlamaq çağırıcı ilə küçələrə çıxanların sayının azlığı Paşinyanı ritorikası dəyişməyə, eyforik və aressiv bəyanatlardan daha konstruktiv ritorikaya keçməyə məcbur edib".

O da bildirilir ki, bu səbəbdən Paşinyanın əvvəlcədən planlaşdırılmış çıxışının mətninin böyük hissəsini dəyişdirib və çıxışı tam başqa variantda

"Mənim fikrimcə, erməni əsgərlərində kiminsə maraqları namine və üstəlik, yad torpaqlarda döyüsmək və seda-qət göstərmək həvəsi yoxdur". "Yeni Müsavat" xəbər verir ki, bu sözləri rusiyalı konfliktoloq Yevgeni Mixaylov Qarabağ etrafındaki son durumu və Azərbaycan ordusunun təlimlərini şərh edərən deyib.

"Qənaətimcə, erməni cəmiyyətində bilirəm ki, Ermənistana təhlükə yaranarsa, hələlik Rusiya işə qarışacaq, ancaq Qarabağda erməni intriqalarına heç kim qarışmayacaq", - deyə ekspert qeyd edib.

Erməni tərəfinin ordumuzu intensiv təlimlərindən doyayı artan məhabibə telaşının bir səbəbi də budur. İşğalçı tərəf, hər halda, 2016-cı ilin aprelində Azərbaycan ordusundan aldığı ağırlı "qulaqburma"nı yəqin ki, unutmayıb. Düşmən artıq fərqindədir ki, bu dəfə Azərbaycan işğalçıya qat-qat ağır zərəbə vura, daha geniş ərazini işğaldan azad edə bilər.

Odur ki, nə qədər gec deyil, İrəvan öz işğalçı qüvvələrini yad torpaqlardan çıxarmaq barədə düşünmeli, gənc erməni əsgərlərinin başqa ölkənin ərazisində mənasız ölümünə son verməlidir. Çünkü Azərbaycan öz torpaqları uğrunda azadlıq məhabibəsinin filisi hər an çəkilə bilər...

□ "Yeni Müsavat"ın analitik xidməti

Ermənistanda siyasi gərginlik artan xətt üzrə davam edir. Ölkə parlamenti mayın 22-də növbədən kənar iclasını keçirməyə qərar verib. "İşıqlı Ermənistən" Partiyasının mətbuat katibi Aren Petuns deib ki, partyanın 18 deputatının təşəbbüsünə milyarder - deputat Qaqik Sarukyanın "Çiçəklənən Ermənistən" Partiyasının parlamentdəki "Sarukyan" fraksiyasının deputatları da qoşulub. Deputatlar Ermənistənən baş naziri Nikol Paşinyanın çağırışını ilə məhkəmə binalarına giriş-çixışın bağlanması məsələsini müzakirə edəcəklər ("Report").

Qeyd edək ki, mayın 19-da Nikol Paşinyan mayın 20-də ölkədəki bütün məhkəmələrin binasına giriş-çixışın bağlanması ilə bağlı müraciət etmişdi. Mayın 20-də tərəfdarları onun çağırışını yerinə yetirmişdi. Bu aksiya ondan əvvəl Ermənistənən keçmiş prezidenti Robert Köçəryanın zəminə buraxılmasına etiraz tədbir kimi dəyərləndirilir. N.Paşinyan "ilk hədəfimizə çatdıq" deyərək tərəfdarlarına piketlərə son qoymaq çağırışını etse də, gərginliyin səniməməsi Ermənistənən hər an idarə olunmaz vəziyyətin yaranma biləcəyi ehtimalını ortaya çıxarırdı.

Ermənistənən paytaxtı İrəvanın Avan və Nor Nork rayonlarına aid ümumi məhkəmə sabiq prezident Robert Köçəryan, general-polkovniklər Seyran Ohanyan, Yuri Xaçaturov və baş nazirin keçmiş müavini Armen Gevorkyanın mühakimə prosesini dayandıraraq işi rəy üçün Konstitusiya Məhkəməsinə göndərib. Novator.az-in məlumatına görə, detalları açıqlanmadığı üçün qərarın sebəbləri bilinmir. Bu barədə sabiq dövlət başçısının vəkillər qrupunun rəhbəri Helen Arakelyan bildirib. R.Köçəryan 2008-ci ildə dövlət çevrilişi cəhdil ilə bağlı ittiham olunur. Qarabağ separatçıları Arkadiy Qukasyan və Bako Saakyan isə Köçəryanı pul girovluq müqabilində zəminə götürmək üçün İrəvan məhkəməsində iştirak ediblər.

Bir sıra ekspertlər hesab edir ki, R.Köçəryanın azadlığa çıxması N.Paşinyan üçün ciddi başağrısına çevriləcək. Belə ki, öten il birinci dəfə hebs ediləndən sonra sərbəst buraxılan Köçəryan parlament seçkilərində iştirak edəcəyini və bu hakimiyyətə yerini göstərəcəyini deməşdi. Ancaq seçkilərə iki gün qalıb ekspresi yenidən hebs edildi və Rusiya prezidentinin müraciətinə baxmayaq, Paşinyan qorxulu rehəbini sərbəst buraxmadı.



Paşinyanın qara günləri başlayır - küçələrə daşnaklar çıxır

Ermənistən hakimiyyəti ilə Qarabağ klani arasında savaş alovlanır; Köçəryani azadlığa buraxan hakim Nikola meydan oxudu; Ermənistən parlamenti fövqəladə iclas çağırıldı; **politoloq:** "Bu vəziyyətdə Qarabağla bağlı gərginlik yaransa, millətçilər diasporu ölkəyə yardımə səsləyəcək"

Ancaq belə görünür ki, hakimiyyət daxilində, xüsusilə də məhkəmə-hüquq sisteminde Köçəryan-Sərkisyan dönməndən etibaren Qarabağ klaniının kök atması Paşinyanın pis vəziyyətə düşməsinə gətirib çıxırb. Çünkü baş nazir çox müqavimet göstərədə, məhkəmə Köçəryanla bağlı fərqli qərar verdi.

Bir sira hakimlər isə baş nazirin çağırışına və tələblərinə baxmayaraq, postundan getməməkdə israrlıdır. Hətta Nikola meydan oxuyanlar da var.

"Mən yalnız Paşinyan istəfə verərsə, istefaya gedəcəyəm, ya da 65 yaşım tamama olana qədər hakim qalacam". XezerNews.az Ermenistan KIV-ne istinaden xəber verir ki, bu barədə Apelyasiya Məhkəməsinin hakimi Aleksandr Azaryan açıqlama verib. Azaryan 2018-ci il avqustun 13-də eks-prezident Robert Köçəryanı azadlığa buraxmışdır. O, bunu sabiq prezidentin toxunulmazlıq hüququ ilə əsaslandırmışdır.

Sübəhəsiz ki, hakimlər bu cürə onları himayə edən qüvvələrdən alır. Ele Qukasyan-Saakyan cütlüyünün Qarabağdan gedərək İrə-

vanda meydan sulaması, al-qış sədaları altında məhkəmə zalına daxil olaraq Köçəryanla qucaqlaşmaları da aradakı gücün mənətiq nəticəsidir.

Artıq heç kimdə şübhə yoxdur ki, Qarabağ klaniının anti-Paşinyan hərəkatını stimullaşdırın qüvvə Rusiyada oturub. Əks təqdirdə, öz qohumlarını belə müdafiə edə bilməyən Serj Sərkisyan onlara hansıa yardım edə bilməzdi.

Bu arada erməni millətçilərinin də hərəkətə keçməsi N.Paşinyanın vəziyyətini artırır. Ermənistən "Daşnakşüyün" Partiyası mayın 23-də mitinq planlaşdırır. Virtualaz.org yerli KIV-ə istinaden bildirir ki, bu barədə partyanın ali organının təmsilçisi İşxan Saqatelyan öz facebook səhifəsində yazır. "Təcili! "Daşnakşüyün"

Partiyası mayın 23-ü saat 17:00-da Azadlıq meydanında mitinq təşkil edir" - partiya rəsmisi yazıb. O, həmçinin bildirib ki, Daşnakşüyün Partiyası yaxın vaxtlarda xüsusi bəyanatla çıxış edəcək. Xatırladaq ki, öten il "Daşnakşüyün" Qarabağda bir həftəlik toplantı keçirmişdi

bağlı ultimatum vermişdi. İndi millətçilərin yenidən hərəkətə keçməsi Ermənistən hakimiyyətinə yaxşı heç ne vad etmir. Daşnakşüyün təbi ki, bu cürəti diasporanın alır.

Qarabağ və Ermənistən erməniləri arasında gərginliyin artdığı bir şəraitdə Qarabağdan da maraqlı xəbərlər gelir. Rusiya mediasının verdiyi xəbərə görə, "Dirçəliş" meydənına çıxan etirazçılar "Saakyan rejiminə yox!" şübhəsi azad etmek niyyəti yoxdur. Ermənistənən bu ağır durumunda Azərbaycan ordusunun genişmiqyaslı hərbi təlimlər keçirməsində N.Paşinyan kifayət qədər həyəcanlıdır. Bunu ermənilər də təsdiqləyir...

"Atlas" Araşdırıcılar Mərkəzinin rehbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Köçəryanın həbsdən azad olunması Paşinyana yaman toxunub:

"Ancaq Paşinyanın en diqqətçəkən açıqlaması 2016-ci ilin aprel döyülləri ilə bağlıdır. O deyib ki, parlament 2016-ci ilin aprel hadisələrini aşaşdırı konmissiya yaratmalıdır. Bu, o deməkdir ki, Nikol Paşinyan aprel məharibəsinə görə Qarabağ klaniının məsuliyyət daşılığına eyham vurur. Ko-

missiya yaradılacağı halda o döyüllərdə ermənilərin itkilərinin də ilk dəfə aydınlıq getirmək məcburiyyətdədir. Haradan baxsaq, Nikol Paşinyanın bu açıqlaması Azərbaycanın əlini gücləndirir. Biz də deyirdik ki, erməni separatçıları 2016-ci ilin aprelində təxribat törədiblər və Azərbaycan ordusu təxribata cavab olaraq eks-hükumətəliyyəti həyata keçirib. İndi Paşinyan da deyir ki, Qarabağ klani onun mövqelerini zəiflətmək üçün cəbhə bölgəsində təxribat yaratmaqla torpaq itkisine şərait yaradır ki, xalqın gözündə baş nazirin reytingi aşağı düşsün. Bu cümlə də göstərir ki, Paşinyan cəbhə bölgəsində inyənə qədər atəşkesin pozul-

masının arxasında separatçıların dayandığını etiraf edir. Əlimizə bu cür fırsat düşməkən Azərbaycan XİN-in bir bəyanat verib Paşinyanın etiraflarına dəstək verməsi zəruridir".

Ermenişunas alim Qafar Çaxmaqlı isə "Yeni Müsavat" dedi ki, bu gün Qarabağın qaytarılması ilə bağlı Ermənistənən hər hansı fikir yoxdur: "Əksinə, bütün siyasi qüvvələr baş verən olayların Qarabağ məsələsinə mənfi təsir edəcəyindən ehtiyatlılarırlar. Separatçı lider Bako Saakyan İrəvandakı çıxışında qarşı duran qüvvələri Qarabağ məsələsində qərarlı mövqe tutmağa səsləyib. Bu mövqe isə heç bir güzəştə getməməkdir. İndi özünü tərəfsiz gösterən "Daşnakşüyün" Partiyası ayın 23-də təyin etdiyi mitinqdə Ermənistənən siyasi böhran dan çıxmə yollarını göstərəcək".

Q.Caxmaqlı hesab edir ki, bu vəziyyətdə Qarabağla bağlı gərginlik yaranarsa, millətçilər erməni diasporunu ölkəyə yardımə səsləyəcək: "Yardım nə deməkdir? 90-ci illərdə olduğu kimi, terrorçu qrupların Qarabağa gelməsi istəniləcək. Paralel olaraq Ermənistənən siyasi durum gərginləşəcək".

Ekspertlərimiz də o fikir dədərlər ki, hansı düşərgədə təmsil olunmasından asılı olmayaraq, heç bir qüvvə torpaqların Azərbaycana qaytarılmasına getməyəcək. Hətta bu istiqamətdə addım atmaq istəyənlər sonda terrora məruz qalacaqlar. Bunu Ermənistən parlamentindəki güllebaran aktı da təsdiqləyib.

□ **Elsad PASASOV,**
"Yeni Müsavat"

İran hökuməti zənginləşdirilmiş uranın həcmini 4 dəfə artıracaq. Bu barədə İran Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvəndi deyib. Xatırladaq ki, ötən həftə İran hakimiyəti nüvə anlaşmasından bir neçə öhdəlikdən geri çekildiyini bəyan etmişdi. Bu öhdəliklər 3,67 faiz zənginləşdirilmiş uranın 300 kilogramdan daha artığının və ağrlaşdırılmış suyun 130 tondan artığının xaricə satılması ilə bağlı idi.

Kamalvəndi deyib ki, daha əvvəl nüvə anlaşmasındaki iki öhdəlikdən ikisindən çəkilən İran tərəfi, daha iki öhdəlikdən de imtina etməyə hazırlaşır. Əger 60 gün ərzində nüvə anlaşmasında tərəf olan Avropanı ölkələri İran qarşısında öhdəlikləri yerinə yekirməsə, Tehran uran zənginləşdirilməsi programını davam edəcək.

Xatırladaq ki, 2015-ci ildə İran və "altıq" ölkələri (BMT TŞ-nin 5 daimi üzvü və Almaniya - K.R.) arasında əldə olunan razılışmaya əsasən, İran yalnız 3,67 faizi keçmədən 300 kilogram uran zənginləşdirə bilər. Qalan urani isə anlaşmadakı digər ölkələrə verməli və əvvələ xam uran maddəsi ala bilərdi. Qeyd edək ki, uranın 3,67 faiz zənginləşdirilməsi yalnız enerji sahəsində istifadə üçün yetərlə ola bilər. Silah əldə etmək üçün 90 faiz zənginləşdirilməsi lazımdır. Qeyd edək ki, anlaşmaya qədər İranın yalnız 20 faiz cəvarədə uran zənginləşdirə bildiyi güman edilirdi.

ABŞ-in ötən il bu anlaşmadan çıxmazı və bu ilin mayında İranın nüvə öhdəliklərinin bir qismindən çəkilməsi iki ölkə arasında gərginliyi sürətlə yüksəldib. ABŞ İranı qarşı bir səhərədə, ən son orənək neft satışı və metal ixracatına embarqo tətbiq edib. Eyni zamanda Vaşington Yaxın Şərqdəki maraqlarına İran

Mümkün İran müharibəsinə Bakı necə hazırlanı... İrana qarşı müharibə Azərbaycan üçün bir çox səbəblərdən risk yaradır

tərəfindən hücum ediləcəyi barədə məlumatları əsas getirərək Fars körfəzinə eləvə hərbi qüvvələr - garnilər və təyyarələr göndər. Doğrudur, hər iki tərəf müharibənin olmayacağıni bildirsə de, müşahidəçilər günü-gündən artan gərginliyin və qüvvə toplamanın haçansa silahlı toqquşmaya sebəb olacağını düşünür.

Ən son orənək ABŞ prezidenti twitter səhifəsində "İran bizimlə savşmaq istərsə, bu, onların sonu olar. Amerikani heç zaman tehdid etməyin" deyə mesaj paylaşdı.

İranın xarici işlər naziri Cavad Zərif isə Trampa cavab olaraq ABŞ prezidentinin "B komandası" - milli təhlükəsizlik müşaviri Con Bolton, İsrail baş naziri Benyamin Netanyahu, Səudiyyə Ərəbistanı vələhəd-şahzadəsi Məhəmməd bin Salman və Bəbə Şahzadəsi Məhəmməd bin Zayed tərəfindən yönəldildi.

Sitat: "B komandası tərəfindən istiqamətləndirilən İsgəndər, Çingiz Xan və digərlərinin edə bilmədiyi bacaracağına ümidi edir. Təcavüzkarların hamısı getdi, amma irlərlə min illidir buradadır. İqtisadi terror və soyqırımı sancımları ilə İranı dayandıra bilmeyəcəklər. Bir irləni-

ni əsla tehdid etmə, hörmət etməyi sına, görəcəksə ki, işə yarır."

Yaxın Şərq regionundakı həzirki mənzərə onu göstərir ki, İran ətrafında risk hələ də qalır və bir müddət davam edəcək. ABŞ prezidenti İrandan telefon zəngi gözlədiyi, amma bu müddətde sanksiyaların İran xalqına ciddi zərəbə vuracağını deyib.

Qeyd edək ki, İranda İsləm inqilabından bu yana 40 il ərzində ABŞ-la münasibətlər gərgin olub. Vaşington 1980-ci ildə İrana hərbi müdaxilə hazırlayıb, 1988-ci ildə Fars körfəzində İran və ABŞ gücləri arasında toqquşma yaşanıb. Corc Buşun hakimiyəti illərində isə İraqın işgalindən sonra ABŞ İrana müdaxilə hazırlayıb. Lakin ötən 15 il ərzində İrana müdaxilə xəbərlərinin zaman-zaman səngiyib, bəzən de aktivləşib. İndi isə Trampin əsas hədəfində olan ölkə İrandır. Vaşington hazırda İranın xarici ticarətini iflic edib, neft satışını məhdudlaşdırıb.

Hər dəfə İran ətrafında vəziyyətin gərginleşməsi qonşu ölkələrdə ciddi müzakirələrə sebəb olur. Qonşu ölkələrə bu münaqişə necə təsir edəcək? Çünkü bir qayda olaraq hərbi münaqişə-

lər zamanı qonşu ölkələr ağır zərəbə alır. ABŞ-in İraq işğali zamanı 3 milyondan çox insan qonşu ölkələrə, əsasən da Suriyaya siğinmişdi. Eləcə də Suriyada davam edən müharibə zamanı 5 milyondan çox insan bu ölkəni tərk edərək Yaxın Şərqdən Avropa qədər müxtəlif coğrafiaya səpalenib. Hazırda yalnız Türkiyədə 3 milyondan çox suriyalı qacqın var, bir milyondan çox suriyalı isə Livanda məskunlaşdır. Bu qacqın ordusu getdiyi ölkələr üçün böyük iqtisadi yük olmaqla yanaşı, həm də ağır sosial, mədəni, məişət qayğıları, sixintilər yaradır.

ABŞ-İran gərginliyi her dəfə yüksəkəndə Azərbaycanda bu narahatlıq hiss olunub. Hətta 2000-ci illərin əvvəllərində müharibə xəbərlərinin içərisində irlərin Bakıdan ev alması, sayılarının artması xəbərləri de olurdu.

Əlbəttə, aydın məsələdir ki, İranda baş verən qarışqlıqdan ən çox zərər çəkəcək ölkələr sırasında Azərbaycan da ola bilər. Azərbaycan İranla böyük bir sərhəd malikdir, İranda milyonlarla azərbaycanlı bölgələrinə ərazi iddiası meydana çıxıbilər. Hansı ki, oxşar formada İraqda və Suriyada kurd separatizmi son nəticədə türkmen ərazilərinin itirilməsi



ilə nəticələndi. Eyni formada kürdlər İranda da tarixi Azərbaycan ərazilərinə iddia edirlər. Hazırda İranda hakimiyətə qarşı silahlı separatizm güclərindən biri də kürdlərdir.

Bu mənada İrana qarşı müharibə Azərbaycan üçün bir çox səbəblərdən risk yaradır. Doğrudur, Azərbaycanın bu münaqişəyə təsir etmək imkanı yoxdur. Amma Bakı hər addımda bu münaqişəyə qarışmadığı və öz ərazilərinin də istifadəsinə icazə verməyəcəyini bildirməklə, mümkin qədər yan təsirlərdən qorunmağa çalışır.

□ **Kənan RÖVŞƏNOĞLU,**
"Yeni Müsavat"

"İŞİD təhlükəsi Xəzər sahillərinə çatır" iddiası - FTX rəhbərindən şok xəbərdarlıq

Ekspertlər Azərbaycana ola biləcək təhlükələrdən danışdırılar, "Orta Asiyada vəziyyət olduqca mürəkkəb və gərgindir"

"İŞİD-in qolu olan "Vilayat Xorasan" qruplaşması Əfqanistanda MDB ölkələri ilə sərhəd bölgələrinə köçürülməsi xüsusi nərahathq doğurur. İŞİD-in "Vilayat Xorasan" adlanan qolu bu ərazilərdə təxminən 5 min döyüştüsünü cəmləşdirib. Onları böyük bir hissəsi Suriyada döyüşən MDB vətəndaşlarından".

Bortnikovun bu açıqlaması Tacikistanın qərbində ciddi rejimli cəzaçıkma müəssisəsində



nistan ərazisindəki radikal İslam İŞİD-in bu qolunu faktiki dərəmdən etdilər. Sağ qalan dəstə üzvləri Əfqanistanın şimalına - Mərkəzi Asiya respublikaları ilə sərhəddə cəmləşməye başladılar. İŞİD-in Suriyada 2018-dəki əsaslı məglubiyətindən sonra postsovet ölkələrinin onlara qoşulmuş üzvləri de Əfqanistanın şimalına yığışib "Vilayeti Xorasan"la birləşdilər. Burada əsasən Şimali Qafqaz-

dan və Mərkəzi Asiya respublikalarından olanlar toplasib. İŞİD-e qoşulmuş Azərbaycan vətəndaşlarının da onların sırasında olması istisna deyil".

Ekspert deyir ki, RF FTX-nin rəhbərinin bu bayanı perspektiv təhlükədən xəbər verir: "Çünki bu terrorçuların əsas məqsedi Mərkəzi Asiyaya və Şimali Qafqaza tədricən yayılıb, fealiyyətlərinin mərkəzini bu yerlər keçirməkdir. Təbii ki, zamanında İŞİD-e qoşulmuş Azərbaycan vətəndaşlarından sağ qalanları içərisində hansısa formada vətəne qayıtmak istəyənlər var. Bəlkə də uzunmüddəti ağır həyat terzindən bezənlər, peşənənələr olurlar, amma bu insanların hər zaman təhlükə mənbəyinə çevrilə bilər. Yəqin ki, DTX bu istiqamətdə əməliyyat şəraitinə təsir edəcək bütün məqamları nəzərə alır, zəruri əməliyyat tədbirləri həyata keçirir".

Ekspert Arzu Nağıyev deyir ki, Rusiya FTX rəhbərinin çıxışı təsadüfi deyil: "Son zamanlar İŞİD-le bağlı narahatlıqlar üçün ciddi əsəslər var. Rusiya sərhədləri boyunca bufer zonalar yaratmağa çalışır. Belə zonalar yaradılarkən əsasən MDB dövlətləri ərazilərdəndəki münaqişə ocaqlarından istifadə olunur. Bu gün ən mühüm məsələ zəif bənd kimi qəbul olunan Orta Asiyadır. Əsasən Qazaxistan, Özbəkistan, Tacikistan, Türkmenistan və Qırğızstan nezərdə tutulur. Hansıda ki, istənilən vaxt İŞİD konkret addımlar atı bilər".

A.Nağıyev deyir ki, həmin dövlətlərin ərazisində İŞİD-e biet edən qruplaşmalar var: "Hizbut Tahrir", Özbəkistan İslam Ordusu, Taliban və bu kimi

gruplaşmaların həmin arealda olması o əraziləri Rusyanın ən zəif bufer zonasına çevirir. Bu ərazilərdə Rusyanın mühüm hərbi bazası yoxdur. Rusiya NАТО-nun genişlənməsinin qarşısının alınması üçün Donbas, Dnesteryanı, Abxaziya, Dağlıq Qarabağ, Cənubi Osetiya məsələləri Rusiya xüsusi xidmət orqanlarının gelecekdə istifadə edə biləcəkləri bufer zonalardır. Orta Asiyada isə belə məsələlər orxanda iddiası meydana çıxıbilər. Hansı ki, oxşar formada İraqda və Suriyada kurd separatizmi son nəticədə türkmen ərazilərinin itirilməsi

dan və Mərkəzi Asiya respublikalarından olanlar toplasib. İŞİD-e qoşulmuş Azərbaycan vətəndaşlarının da onların sırasında olması istisna deyil".

Ekspert deyir ki, RF FTX-nin rəhbərinin bu bayanı perspektiv təhlükədən xəbər verir: "Çünki bu terrorçuların əsas məqsedi Mərkəzi Asiyaya və Şimali Qafqaza tədricən yayılıb, fealiyyətlərinin mərkəzini bu yerlər keçirməkdir. Təbii ki, zamanında İŞİD-e qoşulmuş Azərbaycan vətəndaşlarından sağ qalanları içərisində hansısa formada vətəne qayıtmak istəyənlər var. Bəlkə də uzunmüddəti ağır həyat terzindən bezənlər, peşənənələr olurlar, amma bu insanların hər zaman təhlükə mənbəyinə çevrilə bilər. Yəqin ki, DTX bu istiqamətdə əməliyyat şəraitinə təsir edəcək bütün məqamları nəzərə alır, zəruri əməliyyat tədbirləri həyata keçirir".

Ekspert Arzu Nağıyev deyir ki, Rusiya FTX rəhbərinin çıxışı təsadüfi deyil: "Son zamanlar İŞİD-le bağlı narahatlıqlar üçün ciddi əsəslər var. Rusiya sərhədləri boyunca bufer zonalar yaratmağa çalışır. Belə zonalar yaradılarkən əsasən MDB dövlətləri ərazilərdəndəki münaqişə ocaqlarından istifadə olunur. Bu gün ən mühüm məsələ zəif bənd kimi qəbul olunan Orta Asiyadır. Əsasən Qazaxistan, Özbəkistan, Tacikistan, Türkmenistan və Qırğızstan nezərdə tutulur. Hansıda ki, istənilən vaxt İŞİD konkret addımlar atı bilər".

A.Nağıyev deyir ki, həmin dövlətlərin ərazisində İŞİD-e biet edən qruplaşmalar var: "Hizbut Tahrir", Özbəkistan İslam Ordusu, Taliban və bu kimi

bele qüvvələrə nəzarət daha çoxdur. Xəzər dənizinin o tərəfində ciddi problemlər var. Buna görə Rusiya bu gün həyəcanlı təbili çalır və MDB dövlətlərinə müvafiq açıq müraciətlər olunur ki, vəziyyəti nəzarət altında saxlanıslar".

□ **Elşən MƏMMƏDƏLİYEV,**
"Yeni Müsavat"

KIVDF

www.kivdf.gov.az

Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Azerbaycan ordusunun növbəti genişmiqyaslı hərbi təlimləri davam edir. Hərbçilərimiz eyni vaxtda Türkiyədə keçirilən birgə təlimlərdə iştirak edir. Silahlı qüvvələrimiz beləcə, döyüş hazırlıqlarını həm də qardaş ölkə hesabına artırmaqdadır. Dağlıq Qarabağa dair sülh danışıqlarının səmərə vermədiyi bir vaxtda bu təlimlər, güc faktoru indi xüsusişlə böyük önəm kəsb edir və işgalçı Ermənistana müharibə variantından qaçmaq, konstruktiv mövqeyə gelmək üçün aydın signallardır.



Dıqqət çekici məqam həmçinin ordumuzun təlimlərinin işgalçı ölkədə vəziyyətin yenidən qarışmaq üzrə olmasına fonunda keçirilməsidir. Təbii ki, Ermənistandakı situasiya Azərbaycan tərəfindən diqqətlə izlənilir. Çünkü ərazi-mizin 20%-ni işgal altında saxlayan, sülh danışqlarını daim torpedalayan təcavüzkar ölkədəki ictimai-siyasi durum bizim üçün əhəmiyyətsiz ola bilməz. Düşmən ölkənin hər hansı səbəbdən qarışması, oradaki siyasi didişmələr və bütün bunların yekunu ola-raq, onun zəifləməsi əlbəttə ki, bizim marağımızdadır.

Ancaq görünən budur ki, tərəflər yenə "Qarabağ kartı"nı işə salıb və bir-birinə qarşı ağır ittihamlar səsləndirir, bir-birini xəyanətdə ittiham edir. Məsələn, baş nazir Nikol Paşinyanın ölkənin keçmiş rəhbərlərinin Qarabağı və işğal edilmiş digər rayonları Azərbaycana qaytarmağa çalışmaqdə ittiham edib. Eyni zamanda Paşinyana qarşı ictimai narazılıq hiss olunur, Qarabağ klanına qarşı o, yeterincə qətiyyətli olmamadı suçları.

“Nikol Paşinyan xalqa çə-
iriş etməklə öz acizliyini və
siyasi zəifliyini bir daha sü-
but etdi”. “Yeni Müsavat” xə-
bər verir ki, bu sözləri
Axar.az-a Paşinyanın keçmiş
ölkə rəhbərlərini Qarabağı və
işğal edilmiş digər rayonları
Azerbaycana qaytarmağa ca-



Həmsədrlər gələn həftə gəlir

ATƏT-in Minsk Qrupunun Rusiya, ABS və Fransadan olan həmsədrleri regiona növbəti sefərə hazırlaşırlar. Səfər may ayının sonuna nəzərdə tutulur. Musavat.com-un məlumatna görə, bu barədə İrəvandakı brifinqdə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan deyib.

Naqdalyanın sözlerinə görə, vasisitəçilər Bakıda və İrəvan-
da olacaq, həmçinin işğal altındaki Xankəndinə baş çəkəcək-
lər.

An aerial photograph showing a long, low stone wall being built. The wall is constructed from large, irregular stones and is topped with a flat, paved surface. In the center of the wall, there is a rectangular opening or doorway. A small, simple structure, possibly a gatehouse or a small building, is situated near the center of the wall. The surrounding area appears to be a mix of open land and some sparse vegetation.

Erməni-erməni qarsıdurması ve Qarabağ üçün "qızıl fırset"

Düşmən ölkədəki son durumlara bağlı politoloji rəylərdə ortaq gözlənti: "Hədisələr işğalçı ölkənin parçalanmasına və daxili savaşa gətirə bilər..."

lışmaqda ittiham etməsi ilə bağlı çağırışına münasibət bildirən siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

Politoloqun sözlərinə görə, Paşinyan Köçəryanın azadlıqda olmasının onun hakimiyyəti üçün böyük təhlükə olduğunu yaxşı anlayır: "Nikol Paşinyanın xalqa çağırışı və səsləndirdiyi fikirlər çox güllünc və sərsəmdir. O, Ermənistən keçmiş hakimiyyətini torpaqları Azərbaycana müharibə yolu ilə qaytarmaq istəməkdə ittiham edir. Paşinyan indi çox sərt mövqe ilə üzləşib. Köçəryanın azadlığa buraxılması onun hakimiyyətdə olduğu müddətdə ilk ciddi məglubiyətdir. Məglub olduğunu qəbul etməyən Paşinyan xalqı küçələrə çağırırdı. Bu çağırışın baş nazir tərəfindən edilməsi onun acizliyini göstərir."

ve müxalifət arasında razılığın əldə olunmasının mümkün olduğunu da söyləyib. "Nikol Paşinyanla Robert Köçəryanın razılığa gelməsi mümkününsüzdür. Onlar arasında mübarizə daha da gərginləşəcək. Paşinyanın əsas məqsədi Köçəryani yenidən həbsə atmaqdır. Lakin məhdə kəmə qərarına görə, hələlik o həbs edile bilmez. Bu qərar onu çox narahat edir. Çünkü Paşinyan çox yaxşı başa düşür ki, Köçəryanın azadlıqda olması siyasi revanşa gətirib çıxara bilər. Sərkisan və Köçəryan onun üçün çox ciddi rəqibdir. Qarabağ demek olər ki, hələ də onların əlinədəridir. Hələ ki cəmiyyətin bütünlükənin bölünməsindən söhbət getmir. Lakin gələcəkdə Paşinyanın siyaseti uğurlu nəticələr verməsə, bu zaman onun reytinqi aşağı düşəcək. Bundan istifadə edən müxaliflər xalq ilkiye həlməye çalışacaq. Hə-

O ki qaldı Qarabağ məsələsinə, ekspert hesab edir ki, Ermənistanda hakimiyətde qalmaq və güclənmək üçün bütün erməni siyasetçilər bu ikiyə bölməyə çalışacaq. Həsab edirəm ki, bu, çox uzun çəkməyəcək. Artıq sosioloji araşdırılara görə, Paşinyanın reytingi 30 faiz aşağı düşüb".

isə sabiq dövlət müşaviri, politolog Qabil Hüseynli devib.

Qonun sözlerine göre, xalq

Önlü sözlerine göre, xalq təkcə Köçəryanın azadlığı çıxmasına deyil, həm də Rusyanın ölkələrinin daxili işlərinə qarışmasına etiraz edir: "Erməni xalqı Robert Köçəryana qarşı aksiya keçirməklə düz hərəkət edir. Əli günahsız azerbaycanlıların qanına batmış caninin, həmçinin Ermənistən özündə 2008-ci il 1 mart hadisələrində nümayişçilərə atəş əmri verən və 11 nəfərin ölümünə səbəb olan bir şəxsin azadlığı çıxmasının yolverilməzdir. Köçəryan həkimlikdə olduğunu müddətdə

kimliyətdə olduğu muddədə milyonlarla dolları dövlət bütçesindən mənimsəyib. Ermənilər hələ yaşıananları unutmayıb. Xalq əslində həm də Paşinyanın Putin qarşısında olan acizliyinə etiraz edir. Bu etirazlar İrəvan daxilində hələçox problemlərə səbəb olacaq. Qəzəbli xalq illərdir buna görə gözləyirdi. Xalq Nikol Pa-

şinyanı hakimiyyətə gətirmək-lə Ermənistanın dəyişəcəyini, inkişaf edəcəyini zənn edirdi, lakin o, xalqın inamını doğrultmadı. Bütün bunların fonda xalq ayağa qalxdı. Hesab edirəm ki, bu aksiyaların davamlı olması Ermənistanın parçalanmasına və daxili savaşın çıxmamasına gətirib çıxara bilər”.

Diqqətçəkicidir ki, Paşının xalqa çağırışı və köhnə həbərliyə qarşı ittihamından onra Dağlıq Qarabağdakı separatçı rejimin başçısı, Köçəryanın zamine buraxılması üçün təşəbbüs göstərənlərden biri Bako Saakyan təcili əvəna yollanıb. O, İrvanda ermənistən parlamenti qarşında çıxış edib. Parlamentdəki görüşlərindən sonra jurnalistlər qarşısına çıxan Saakyan Köçəryana zəmin surmaqla elavə gərginlik yaratmaq istəmədiyini deyib. O, addımla gərginliyi azaltma-hədəflədilərini iddia edib.

Nikol Paşinyanın "Qaradəngə bəzi qüvvələr torpaqla-Azərbaycana vermək istə-" bəyanatına münasibət bil-rən separatçı rejimin başçısı Əvanin bu tip qüvvələri orta-çıxarmaq məcburiyyetində olduğunu deyib. O, belə qüv-ölərin olması ilə bağlı heç bir əlumata malik olmadığını bildirib.

Göründüyü kimi, Ermənistan'da situasiya tədricən daha ziddiyetli hal almaqdır. Bu zaman yenə də "Qara-ğ kartı" oynanılmışdır. Lakin, Azərbaycan tərəfi araq, biz erməni-erməni anlaşmazlığını diqqətlə izləyək, yanaşı, "qızıl fürsəti" özləməliyik...



Marneulidəki seçimlər Azərbaycanda maraq doğurmadı-səbəb

Fərəc Quliyev: "500 min soydaşımıza biganə qalmaq olmaz"
Araz Əlizadə: "Gürcüstan demokratik ölkə deyil"

Məyin 19-da Gürcüstanın beş rayonunda mer, sekkiz rayonunda isə bələdiyyə meclisi aralıq seçimləri keçirildi. Bu seçimlər əvvəlki lərlən fərqli cəhətləri ilə yadda qaldı. Seçkilər dəqiqət kifayət qədər az oldu. Bu da hər zaman seçici fəallığı ilə seçilən Gürcüstanda nədən passivliyin olduğu yönündə haqlı suallar ortaya çıxıb.

Seçkilərdə bir soydaşımız qalib gəldi. Bu, Marneulidə hakim "Gürcü Arzusu" Partiyasının namizədi olan azərbaycanlı Zaur Darğallıdır. Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin xanımı, Vahid Milli Hərəkat Partiyasının nümayəndəsi Sandra Rulofsun məglubiyəti isə gözənləməz oldu. Gürcü müxalifətinin seçimlərə mövqeyi hər kesin gözlediyi kimi oldu, demokratik düşərgə saxtakarlıq iddiaları ilə nəticələri tanımadı.

Əvvəlki seçimlərdən fərqli olaraq, bu dəfə seçimləri izləmek üçün Azərbaycandan nümayəndə heyətinin Gürcüstana gedib-getmədiyi məlum deyil. Adətən inдиya qədər Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri qonşu ölkəyə sefər edirdilər. Amma bu dəfə belə olmadı. Əksəriyyət dünən ki, Azərbaycanla Gürcüstan arasında son günlərdə yaranan "Keşikçidağ" qalmaqlı burada əsas rol oynadı. Bununla yanaşı, mer seçimlərinin prezident və ya parlament seçimlərindən fərqli olaraq nüfuzlu olmamasının səbəb olduğunu dileyənlər de var.

Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Milli Dırçeliş Hərəkatı Partiyasının sadri Fərəc Quliyev seçkiyə qədər bir sira işlər gördüklerini bildirdi: "İşçi qrupunun üzvləri olaraq seçimlərlə bağlı mütəmadi olaraq maraqlanırdıq. Seçkiyə qədər bir çox görüşlərimiz də olsa. Gürcüstandakı soydaşlarımızın bu məsələləri ilə bağlı həm parlamentdə dinləmələri oldu, həm mətbuatda yazılar getdi, həm də Elmlər Akademiyasında görüş oldu. Azərbaycandan müraciətlər də oludur. Parlamentdə məsələ qaldırdım ki, Borçalıda azərbaycanlıların six yaşadıqları əraziyədə sünə mer seçimlər istəyir, torpaq alqı-satqısı və digər məsələlərlə əlaqədar belə cəhdlərin olduğunu bildirmədim. Bu məsələlərə son qoyulmasını tələb etdim. Prezident seçimlərindən fərqli olaraq mer seçimlərində iştirakla bağlı ne yerli hökumət dəvet etmir, ne də xüsusi maraq olur. Amma Gürcüstanı dəqiqətə saxlamaq bizim üçün zərurətdir. Cənubi orada 500 minden çox soydaşımız yaşayır. Onların taleyinə sahib çıxmak borcumuzdur. Hər zaman məsələ qaldırıram ki, oradakı idarəciliyə polisdə və digər strukturlarda soydaşlarımız iştirak etməlidir. Hesab edirəm ki, mer seçimlərində adekvat münasibət belə də sərgiləmədir. Namizədiyini veren soydaşlarımıza planlı şəkilde dəstek verməli idik. Cənubi biz inidən bu cür dəstəklər nümayiş etdirməsək, sonradan fəsədlərini aradan qaldırmak məcburiyyətində qalacaq. Təkcə Gürcüstanda deyil, digər ölkələrdə də soydaşlarımızın seçimlərə namizəd olmalar üçün xüsusi bir program hazırlanmalı, münasibət olmalıdır. Lakin hesab etmirmək ki, Azərbaycan tərəfdən məsələyə əvvəlki illərdə soyuq münasibət olub. Sadəcə, Gürcüstandakı bu mer seçimləri "Keşikçidağ" məsələsinin bir az kölgəsində qaldı. Belə bir böyük qalmaqlaşın fununda seçimlər çox kiçik göründü. Lakin istenilən halda, belə məsələlərə çox fərqli bir yanaşma ortada olmalıdır. Hansı seçimlərin olmasından asılı olmayaraq, oradakı 500 min soydaşımıza biganə qalmaq olmaz. Onlar Gürcüstanın taleyini həll edən elektoratdır. Sözlərini deyə biləcək addimlər atmalıdır. 500 min soydaşımızla bağlı inidən bir qrup oturub xüsusi bir davranış modelini hazırlamalıdır. Planlı şəkildə qarşımıza məqsəd qoyub oradakı elektoratla işləməliyik".

Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun digər üzvü, Azərbaycan Sosial Demokrat Partiyasının sadri Araz Əlizadə Gürcüstanın demokratik olmadığını söylədi: "Gürcüstandakı son mer seçimləri ilə ümumiyyətlə maraqlanmadım. Bunun da səbəbləri olmamış deyil. Demokratik olmayan bir ölkənin niyə seçimləri ile maraqlanmamış ki? Maraqlansam, nə anlımı var? Gürcüstan demokratik ölkə deyil, bunun heç bir əsər-əlaməti belə yoxdur. Bu ölkədə dövlət çevrilishi olandan sonra demokratik ənənə itib getdi. Çevriliş dedikdə isə Zviad Qamsaxurdianın hakimiyyəti gəlisi, Saakaşvili inqilabını nezərdə tutmuram. Guya aylar önceki prezident seçimləri Gürcüstanda demokratik keçdi? İkinci tura iki namizəd çıxmışdı. Bir sözə, pislə pisin mübarizəsi gedirdi".

□ Cavanşir ABBASLI,
"Yeni Müsavat"

"İsgəndər Həmidov ölkəni tərk etməzdən önce mənə dedi ki..."

AXH idarə Heyətinin üzvü: "Onun Azərbaycanda olmaması və aparılan həbslər AXH-nin mitinqinin möhtəşəm alınmasına manəyə yaradı" "

Xəber verildiyi kimi, mayın 19-da axşam saatlarında sabiq daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatının (AXH) idarə Heyətinin üzvü, general-leytenant İsgəndər Həmidovun aniden vəziyyəti pisləşib. Sabiq nazir şiddetli ürək ağrıları səbəbindən xəstəxanaya yerləşdirilib. Həkimlər təkidlə onu əməliyyat etmək istəyiblər. Lakin ailə üzvləri və yaxın qohumları buna imkan verməyiblər. Belə ki, İsgəndər Həmidovun yenidən müayinə olunub, əməliyyat edilməsi üçün xaricə aparılmış möqsədəyənən sayılıb.

Bundan sonra İsgəndər Həmidov müayinə olunmaq üçün Türkiyəyə aparılıb. AXH idarə Heyətinin üzvü Ağasif Şakiroğlunun "Yeni Müsavat"a verdiyi məlumatə görə, sabiq nazirin qardaş ölkədə müayinələri aparılır ve müalicə olunacaq.

Bəs İsgəndər Həmidovun ölkədə olmaması rəhbərliyində təmsil olunduğu Azərbaycan Xalq Hərəkatının işinə və mitinq hazırlıqlarına mənfi təsir edə bilərmi?

Ağasif Şakiroğlu bildirdi ki, İsgəndər Həmidov Türkistənə müalicə olunur. Onun Azərbaycanda olmaması AXH-nin mitinqinin möhtəşəm alınmasına heç bir manəyə yaradı" deyil: "Biz AXH-ni təsis edəndə dəfələrə bu məsələlər hərəkəflə ölçü-



İsgəndər Həmidov

lüb-biqilib. Hətta AXH təsis edilində təsisçilərini həbs edirdilər ki, bu prosesi dayandırıslar. Biz bir-birimizə söz verdik ki, kimlərsə həbs edilsə belə, hətta ölsə belə, bu proses dayanmamalıdır. İsgəndər Həmidov müalicə üçün ölkəni tərk etməzdən önce de mənimlə danışdı. Mənə zəruri hesab etdiyi düşüncələrini söylədi. Davamlı olaraq principial mövqədən bir addım belə geri çəkilməməyi, atılacaq bütün addımların dinc və konstitusiya çərçivəsində olmali olduğunu vurğuladı. İyun ayında İsgəndər Həmidovun AXH-də döñəm sədrliyi başlayır. İnşallah, müalicəsi uğurla və tez bitib qayıtsa, özü, müalicə müddəti uzansa, İsgəndər Həmidovun tapşırığını və istəyinə əsasən döñəm sədrliyini mən həyata keçirəcəyəm. Hazırkı durumda isə general

Həmidova yalnız və yalnız şəfa dileyirik və onun Azərbaycanda olmamasını hiss etdirməməyə çalışırıq".
A.Şakiroğlu son günər AXH-nin üzvlərinə qarşı başlanan təqib və saxlanma prosesinin hələ də davam etdiyini, saxlanılanların bir çoxu barədə heç bir məlumat verilmədiyi, bir neçə saat polis şöbələrində saxlanılıb buraxılanların bəzilərinin isə mayın 21-də yenidən saxlanıldığı bildirdi: "AXH-nin idarə Heyətinin iki üzvü – İlyas Abdullayev, Yavər Mikayılov saxlanılıb. Səbəbinə isə rəsmi açıqlamlarılar. AXH-də təmsil olunan GAP-in üzvləri Kənan Məmməfov saxlanılıb, Mirqulam Əliyev axtarılır, Azər Bərdəli, AXH-nin Bərdə rayon şöbəsinin sədri Tahir Allahverdiyev Bərdədə polis şöbəsinə

çağırlıb və ona mitinqə getmək tapşırığı verildikdən sonra buraxılıb. AXH-nin Mərkəzi Aparatının rəhbəri Rəşid Nazim Bineqədi polisi tərəfindən saxlanılıb və buraxılıb. AXH-nin mətbuat xidmətinin rəhbəri Aslan Həmidli Bineqədi polis şöbəsinə aparılıb və 9 saat saxlanıldıqdan sonra buraxılıb. Bu siyahıda adı olanların sayı onlardır. Biz hesab edirik ki, bu baş verənlər AXH-nin Meclisindən sonra güclənməsi, feallaşması və mayın 25-nə təyin etdiyi mitinqlə bağlıdır. Düşünürə ki, AXH-nin mitinqinə icazə verilməyəcəyi halda AXH icazəsiz aksiya keçirə bilər. Halbuki bize hələ mitinqlə bağlı cavab verilməyib və AXH-nin icazəsiz mitinq qərarı yoxdur. Hələ bir cavab versinlər, sonra cavaba uyğun olaraq idarə Heyəti toplaşacaq".


A.Şakiroğlu onu da məlumat verdi ki, mayın 21-də AXH-nin üzvü olan Azərbaycan Liberal Demokrat Partiyasının mərkəzi qərargahında həbs edilənlərin müdafiə komitəsi yaradılıb. Həbs edilənlərin müdafiə komitəsi beynəlxalq teşkilatlara, diplomatik korpuslara müraciət qəbul edib.

□ E.SEYİDAĞA,
"Yeni Müsavat"

Ermənistan əsir və girovların dəyişdirilməsi təklifinə cavab verdi

Məyin 21-de Ermənistən Xarici İşlər Nazirliyi rəsmi Bakının irəli sürdüyü əsir və girovların "Hamının hamiya" prinsipini üzrə dəyişdirilməsi prosesinə dair açıqlama yayıb. Bu barədə Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzi xəbər yayıb. Xəbərdə deyilir ki, Ermənistən XİN mətbuat katibi Anna Naqdalyan yerli mətbuataya verdiyi açıqlamada bildirib: "Ermənistən XİN hər zaman real humanitar addımların atılması tərəfdarı olub, lakin bu humanitar hərəkətlər ağır cinayətlərin cəzasız qalması ilə nəticələnməlidir".

Azərbaycanlı mülki girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin guya "ağır cinayət törətdiklərini və mülki in-



sanları qətle yetirdiklərini" iddia edən Ermənistən XİN nümayəndəsi həmin şəxslərin "qəhrəmanlaşdırılması"nın eleyhinə olduqlarını da bildirib.

Qeyd edək ki, əsir və girovların "Hamının hamiya" prinsipini dəkləmişdi.

prinsipi əsasında dəyişdirilməsi təklifinə bir neçə həftə önce Rusyanın xarici işlər naziri Sergey Lavrov da münasibət bildirmişdi. Ermənilərdən fərqli olaraq rusiyalı nazir "Hamının hamiya" prinsipini dəkləmişdi.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında öz dədə-baba torpaqlarını, doğmalarının məzənini ziyrət etmək məqsədilə işğal altındakı Kəlbəcer rayonuna səfər edən Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsənov erməni əsgərləri tərəfindən girov götürüllər. Həsənov ermənilər tərəfindən qətlə yetirilib. Dilqəm Əsgərov Dağlıq Qarabağda qurulan qondarma "mehkəmə"nin "höküm" ilə ömürlük, Şahbaz Quliyev 20 il azadlıqdan məhrum edilib. Onların har ikisi həzirdə Şuşada saxlanılır.

Hazırda Azərbaycan tərəfində 3 erməni keşfiyyatçı diversant-Arsen Baqqasaryan, Zaven Karapetyan və Karen Kazaryan saxlanılır ki, həmin şəxslər müxtəlif illərdə Azərbaycan Respublikası ərazisində terror aktları tötətməyə cəhd ediblər və məhkəmənin qərarı ilə müxtəlif müddətə azadlıqdan məhrum ediliblər.

□ E.SEYİDAĞA,
"Yeni Müsavat"

M illi Məclisin İqtisadi siyaset, sənaye və sahibkarlıq komitəsi mayın 21-də keçirilən iclasında "2018-ci il dövlət bütçesinin icrası haqqında" qanun layihəsinin müzakiresi keçirilib.

Qanun layihəsinin müzakiri zamanı mövcud bütçə modelinin dəyişib-dəyişməsini vacibliyə ətrafında diskussiyalar aparılıb. (ONA) Məlumatata görə, deputat Əli Məsimli çıxışında deyib ki, Azərbaycanın dövlət bütçəsinə konseptual baxımdan yanaşıqdır, xərcləmelerin konsepsiyası qeyri-müəyyəndir: "Layihələr yerinə yetirilir, bunlar çox vacibdir və bunu inkar etmek olmaz. Maliyyə sektorundakı islahatlar o vaxt dəsteklənər ki, sosial sahədə islahatlar Azərbaycanda əhalinin yaşayışına müsbət təsir göstərsin. Kompensasiyaların verilməsi, dollarla bağlı kreditlərdə xeyli yumşalma buna getirib çıxarıdır. Maliyyə Nazirliyi sosial təşəbbüslerlə çıxış etməlidir. Bütçədə sosial sahəyə ayrılan vəsait təmir-tikintiye ayrılan vəsaitdən azdır. Hər 1 manata 10-11 manat artıq təşkil edir. Bu onu göstərir ki, xərcləmənin fəlsəfəsini dəyişməli, yeni modelə uyğunlaşmalıdır. Bu halda kiçik və orta sahibkarlığa dəstek bütçəyə qənaətə səbəb olacaq. Özəl təşəbbüsü dövletin fealiyyəti əvəz edə bilmir. Əsas gücü özəl sektora versek, onda bütçəmiz bundan qat-qat yaxşı olacaq".

İqtisadi siyaset, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səməzdəde işe Azərbaycan bütçəsinin təmir-tikinti bütçəsi adlandırılmasının barədə fikirlər razılaşmayıb. O deyib ki, dövlət transmilli layihələrə, problemləri kreditlərə pul ayırrı: "Hazırda 22 milyardiq bütçənin 7 milyard manatı sosial xərclədir. Biz hələ də səhiyyə və təhsil

Parlamentdə gərgin bütçə müzakirələri

Vahid Əhmədov: "Statistika Komitəsinin sədri bazara gedib ya getməyib?"



xərclərində səmərəsizliyi görürt. İdman kompleksləri tikilib ki, usaqlar pulsuz məşğul olsun. Prezident bu il ödənişsiz ali təhsili 50 faizə qaldırıb. Bütçə modelini dəyişmək lazımdır".

Deputat Vahid Əhmədov işe Azərbaycanda qiymət artımının səviyyəsi ilə bağlı açıqla-

nan statistik rəqəmlərə etiraz edib. O, rəqəmlərin həqiqəti əks etdirmədiyini deyib: "Bütçənin icrası ilə bağlı sənəddə göstərilir ki, Azərbaycanda istehlak bazarında qiymət azalıb. Azərbaycanda nəyin qiyməti azalıb?! Əksinə, qiymət artıb.

Bilmirəm, Statistika Komitəsinin sədri bazara gedib ya getməyib, danışanda da elə danışmaq lazımdır ki, inandırıcı olsun". (Modern.az)

Deputat Əhmədov qeyd edib ki, dövlət başçısı tərafından 2016-2020-ci illər üçün Strateji Yol Xəritəsi qəbul edilib: "Bu yol xəritəsinə əsasən islahatlar həyata keçirilir. İslahatlar daha əvvəldən başlayıb və gedir. Mənim təklifim odur ki, belə bütçə məsələlərinin müzakirəsi daha geniş spektrdə təşkil olunsun. Müzakirəyə çıxarılan bütçənin icrası ilə bağlı müzakirələr QHT-lər, siyasi partiya rəhbərləri, bizi tənqid edən ekspert və alimləri dəvet etmək lazımdır ki, qoy onlar öz fikirlərinə bildirsinlər, biz də öz arqumentimiz ortaya qoysaq. Qoy, onlar müzakirə zamanı görsünlər ki, hansı işlər görəlüb. Ona görə də hesab edirəm ki, parlament müzakirələrə açıq olmalıdır".

Yenidən söz alan deputat Əli Məsimli ölkədə təhsil və səhiyyə sahəsində əməkhaqlarının aşağı olmasını qəbul edildi-

məz sayıb: "Cənubi Koreya ona görə yüksək sürətlə inkişaf edib ki, ilkin dövrde her şeydən keşib, məhz təhsilə daha böyük vəsait ayırlıb".

Maliyyə nazirinin müavini Azər Bayramov deputatların çıxışlarında səslənən ekşər məsələlərin qanunvericilikdə əksini tapdıqını, praktikada tətbiq olunmağa başlandığını bildirib: "Diger qanunvericilik aktlarında dəyişikliklər etməklə bu prosesin sürətləndirilməsinə nail olacaq. Məsələn, icbari tibbi siğorta gelən ildə ölkə üzrə tətbiq olunacaq".

"Bütçə kəsiri 2018-ci ilde proqnozlaşdırılardan xeyli az olub". Bunu işe Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib. O əlavə edib ki, 2018-ci ilin dövlət bütçəsinin gəlir və xərclərə bağlı artımı son 7 ildə en böyük göstərici olub: "Hesabat ilində Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi proqnozları artıqlaması ilə yerinə yetirib. 2018-ci ilin dövlət bütçəsi 20 mənbə üzrə daxil olmalar hesabına formalaşdırılıb. Bu mənbələrdən 13-ü üzrə proqnoz 100 faizdən artıq, 7-si üzrə kəsirle icra edilib".

Hesablama Palatasının sədri bildirib ki, dövlət bütçə gəlirlərində neft amili yenə də dominant olub". Azərbaycanın dövlət borcunun ümumi məbləği də bəlli olub. Hesablama Palatasının Rəyində bildirilib ki, 2019-cu ilin 1 yanvar tarixine dövlət borcunun ümumi məbləği 16 496,2 milyon manat olub. "2018-ci il dövlət bütçəsinin icrası haqqında" Qanun layihəsinə və dövlət bütçəsinin icrasına dair hesabata Hesablama Palatasının Rəyi Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirə edilecek.

□ E.PAŞASOV,
"Yeni Məsələ"

bunun yerini Səudiyyə Ərəbistanı öz nefti ilə doldurmağa hazırlır və bunu edir də... Amma Venesuelada və Liviyyada veziyəti də nəzərə alanda məsələ bir az cididiləşir. Ancaq əslində bu da ciddi problem sayılmamalıdır. Çünkü dünya iqtisadiyyatında rəqəbat hazırlıda çox dorin xarakter daşıyır və getdikcə də daha qəliz xarakter almaqdadır. Dünya iqtisadiyyatının aparıcı ölkələri arasında hökmranlıq üstündə böyük mübarizə gedir. Və bütün bunlar da nefte və ümumiyyətlə, xammal bazarında tələbin sürətli şəkildə artmasının qarşısını alır. Odur ki, əslində ciddi bahalaşma olmamalıdır. Bununla belə, bilavasitə neft məsələsində OPEC+ ölkələri qarşısında hasilatı artırır. Və həmin amillər bazara gözlənilmədən elə daxil olur ki, bir həftənən içinde qiymətlər birdən-birə xeyli dəyişir. Hansı ki, ortada əslində heç bir ciddi iqtisadi amil bu zaman mövcud olmur. Və həmin amillər də birdən-birə bazardan yox olur. Məsələn, Səudiyyə Ərəbistanında tutaq ki, adı bir neft kəmarinə zərba endirilməsi, yaxud sadəcə, bir qəzanın baş verməsi dərhal qiymətlərə təsir edir. Halbuki sırf iqtisadi amillər fonunda və yaxud deyək ki, müqabilində bu, qeyri-ciddi məsələdir. Odur ki, OPEC+ ölkələrinin də hərəkətədən etibarət qiymət-müəyyənlik işindədir".

Eksperdi bildirir ki, ABŞ-la hərbi toqquşma ehtimalı yaranan İran neftinin sanksiyalar üzündə bazara çıxarılmaması boşluq yaradır: "Belə ki, ABŞ prezidenti Donald Tramp demək olar ki, hər ay OPEC-i neftin yüksək qiymətlərində ittiham etməklə, hasılın artırılmasına yönelik çağrılar səsləndirir. Bir çox mərkəzlər dediyinə görə, yanvar-aprel aylarında Azərbaycan üzrə öhdəlik 130 faiz yerinə yetirilib. OPEC və OPEC+ ölkələrinin iyunda hasılın artırılması na dair qərar qəbul edəcəyi gözətlənilərini artırın məqamlardan biri də ABŞ-in bu məsələdə OPEC-ə təzyiqləri hesab olunur. Belə ki, ABŞ prezidenti Donald Tramp demək olar ki, hər ay OPEC-i neftin yüksək qiymətlərində ittiham etməklə, hasılın artırılmasına yönelik çağrılar səsləndirir. Bir çox mərkəzlər dediyinə görə, yanvar-aprel aylarında Azərbaycan üzrə öhdəlik 130 faiz yerinə yetirilib. OPEC və OPEC+ ölkələrinin iyunda hasılın artırılması na dair qərar qəbul edəcəyi gözətlənilərini artırın məqamlardan biri də ABŞ-in bu məsələdə OPEC-ə təzyiqləri hesab olunur. Belə ki, ABŞ prezidenti Donald Tramp demək olar ki, hər ay OPEC-i neftin yüksək qiymətlərində ittiham etməklə, hasılın artırılmasına yönelik çağrılar səsləndirir. Bir çox mərkəzlər dediyinə görə, yanvar-aprel aylarında Azərbaycan üzrə öhdəlik 130 faiz yerinə yetirilib. OPEC və OPEC+ ölkələrinin iyunda hasılın artırılması na dair qərar qəbul edəcəyi gözətlənilərini artırın məqamlardan biri də ABŞ-in bu məsələdə OPEC-ə təzyiqləri hesab olunur. Belə ki, ABŞ prezidenti Donald Tramp demək olar ki, hər ay OPEC-i neftin yüksək qiymətlərində ittiham etməklə, hasılın artırılmasına yönelik çağrılar səsləndirir. Bir çox mərkəzlər dediyinə görə, yanvar-aprel aylarında Azərbaycan üzrə öhdəlik 130 faiz yerinə yetirilib. OPEC və OPEC+ ölkələrinin iyunda hasılın artırılması na dair qərar qəbul edəcəyi gözətlənilərini artırın məqamlardan biri də ABŞ-in bu məsələdə OPEC-ə təzyiqləri hesab olunur. Belə ki, ABŞ prezidenti Donald Tramp demək olar ki, hər ay OPEC-i neftin yüksək qiymətlərində ittiham etməklə, hasılın artırılmasına yönelik çağrılar səsləndirir. Bir çox mərkəzlər dediyinə görə, yanvar-aprel aylarında Azərbaycan üzrə öhdəlik 130 faiz yerinə yetirilib. OPEC və OPEC+ ölkələrinin iyunda hasılın artırılması na dair qərar qəbul edəcəyi gözətlənilərini artırın məqamlardan biri də ABŞ-in bu məsələdə OPEC-ə təzyiqləri hesab olunur. Belə ki, ABŞ prezidenti Donald Tramp demək olar ki, hər ay OPEC-i neftin yüksək qiymətlərində ittiham etməklə, hasılın artırılmasına yönelik çağrılar səsləndirir. Bir çox mərkəzlər dediyinə görə, yanvar-aprel aylarında Azərbaycan üzrə öhdəlik 130 faiz yerinə yetirilib. OPEC və OPEC+ ölkələrinin iyunda hasılın artırılması na dair qərar qəbul edəcəyi gözətlənilərini artırın məqamlardan biri də ABŞ-in bu məsələdə OPEC-ə təzyiqləri hesab olunur. Belə ki, ABŞ prezidenti Donald Tramp demək olar ki, hər ay OPEC-i neftin yüksək qiymətlərində ittiham etməklə, hasılın artırılmasına yönelik çağrılar səsləndirir. Bir çox mərkəzlər dediyinə görə, yanvar-aprel aylarında Azərbaycan üzrə öhdəlik 130 faiz yerinə yetirilib. OPEC və OPEC+ ölkələrinin iyunda hasılın artırılması na dair qərar qəbul edəcəyi gözətlənilərini artırın məqamlardan biri də ABŞ-in bu məsələdə OPEC-ə təzyiqləri hesab olunur. Belə ki, ABŞ prezidenti Donald Tramp demək olar ki, hər ay OPEC-i neftin yüksək qiymətlərində ittiham etməklə, hasılın artırılmasına yönelik çağrılar səsləndirir. Bir çox mərkəzlər dediyinə görə, yanvar-aprel aylarında Azərbaycan üzrə öhdəlik 130 faiz yerinə yetirilib. OPEC və OPEC+ ölkələrinin iyunda hasılın artırılması na dair qərar qəbul edəcəyi gözətlənilərini artırın məqamlardan biri də ABŞ-in bu məsələdə OPEC-ə təzyiqləri hesab olunur. Belə ki, ABŞ prezidenti Donald Tramp demək olar ki, hər ay OPEC-i neftin yüksək qiymətlərində ittiham etməklə, hasılın artırılmasına yönelik çağrılar səsləndirir. Bir çox mərkəzlər dediyinə görə, yanvar-aprel aylarında Azərbaycan üzrə öhdəlik 130 faiz yerinə yetirilib. OPEC və OPEC+ ölkələrinin iyunda hasılın artırılması na dair qərar qəbul edəcəyi gözətlənilərini artırın məqamlardan biri də ABŞ-in bu məsələdə OPEC-ə təzyiqləri hesab olunur. Belə ki, ABŞ prezidenti Donald Tramp demək olar ki, hər ay OPEC-i neftin yüksək qiymətlərində ittiham etməklə, hasılın artırılmasına yönelik çağrılar səsləndirir. Bir çox mərkəzlər dediyinə görə, yanvar-aprel aylarında Azərbaycan üzrə öhdəlik 130 faiz yerinə yetirilib. OPEC və OPEC+ ölkələrinin iyunda hasılın artırılması na dair qərar qəbul edəcəyi gözətlənilərini artırın məqamlardan biri də ABŞ-in bu məsələdə OPEC-ə təzyiqləri hesab olunur. Belə ki, ABŞ prezidenti Donald Tramp demək olar ki, hər ay OPEC-i neftin yüksək qiymətlərində ittiham etməklə, hasılın artırılmasına yönelik çağrılar səsləndirir. Bir çox mərkəzlər dediyinə görə, yanvar-aprel aylarında Azərbaycan üzrə öhdəlik 130 faiz yerinə yetirilib. OPEC və OPEC+ ölkələrinin iyunda hasılın artırılması na dair qərar qəbul edəcəyi gözətlənilərini artırın məqamlardan biri də ABŞ-in bu məsələdə OPEC-ə təzyiqləri hesab olunur. Belə ki, ABŞ prezidenti Donald Tramp demək olar ki, hər ay OPEC-i neftin yüksək qiymətlərində ittiham etməklə, hasılın artırılmasına yönelik çağrılar səsləndirir. Bir çox mərkəzlər dediyinə görə, yanvar-aprel aylarında Azərbaycan üzrə öhdəlik 130 faiz yerinə yetirilib. OPEC və OPEC+ ölkələrinin iyunda hasılın artırılması na dair qərar qəbul edəcəyi gözətlənilərini artırın məqamlardan biri də ABŞ-in bu məsələdə OPEC-ə təzyiqləri hesab olunur. Belə ki, ABŞ prezidenti Donald Tramp demək olar ki, hər ay OPEC-i neftin yüksək qiymətlərində ittiham etməklə, hasılın artırılmasına yönelik çağrılar səsləndirir. Bir çox mərkəzlər dediyinə görə, yanvar-aprel aylarında Azərbaycan üzrə öhdəlik 130 faiz yerinə yetirilib. OPEC və OPEC+ ölkələrinin iyunda hasılın artırılması na dair qərar qəbul edəcəyi gözətlənilərini artırın məqamlardan biri də ABŞ-in bu məsələdə OPEC-ə təzyiqləri hesab olunur. Belə ki, ABŞ prezidenti Donald Tramp demək olar ki, hər ay OPEC-i neftin yüksək qiymətlərində ittiham etməklə, hasılın artırılmasına yönelik çağrılar səsləndirir. Bir çox mərkəzlər dediyinə görə, yanvar-aprel aylarında Azərbaycan üzrə öhdəlik 130 faiz yerinə yetirilib. OPEC və OPEC+ ölkələrinin iyunda hasılın artırılması na dair qərar qəbul edəcəyi gözətlənilərini artırın məqamlardan biri də ABŞ-in bu məsələdə OPEC-ə təzyiqləri hesab olunur. Belə ki, ABŞ prezidenti Donald Tramp demək olar ki, hər ay OPEC-i neftin yüksək qiymətlərində ittiham etməklə, hasılın artırılmasına yönelik çağrılar səsləndirir. Bir çox mərkəzlər dediyinə görə, yanvar-aprel aylarında Azərbaycan üzrə öhdəlik 130 faiz yerinə yetirilib. OPEC və OPEC+ ölkələrinin iyunda hasılın artırılması na dair qərar qəbul edəcəyi gözətlənilərini artırın məqamlardan biri də ABŞ-in bu məsələdə OPEC-ə təzyiqləri hesab olunur. Belə ki, ABŞ prezidenti Donald Tramp demək olar ki, hər ay OPEC-i neftin yüksək qiymətlərində ittiham etməklə, hasılın artırılmasına yönelik çağrılar səsləndirir. Bir çox mərkəzlər dediyinə görə, yanvar-aprel aylarında Azərbaycan üzrə öhdəlik 130 faiz yerinə yetirilib. OPEC və OPEC+ ölkələrinin iyunda hasılın artırılması na dair qərar qəbul edəcəyi gözətlənilərini artırın məqamlardan biri də ABŞ-in bu məsələdə OPEC-ə təzyiqləri hesab olunur. Belə ki, ABŞ prezidenti Donald Tramp demək olar ki, hər ay OPEC-i neftin yüksək qiymətlərində ittiham etməklə, hasılın artırılmasına yönelik çağrılar səsləndirir. Bir çox mərkəzlər dediyinə görə, yanvar-aprel aylarında Azərbaycan üzrə öhdəlik 130 faiz yerinə yetirilib. OPEC və OPEC+ ölkələrinin iyunda hasılın artırılması na dair qərar qəbul edəcəyi gözətlənilərini artırın məqamlardan biri də ABŞ-in bu məsələdə OPEC-ə təzyiqləri hesab olunur. Belə ki, ABŞ prezidenti Donald Tramp demək olar ki, hər ay OPEC-i neftin yüksək qiymətlərində ittiham etməklə, hasılın artırılmasına yönelik çağrılar səsləndirir. Bir çox mərkəzlər dediyinə görə, yanvar-aprel aylarında Azərbaycan üzrə öhdəlik 130 faiz yerinə yetirilib. OPEC və OPEC+ ölkələrinin iyunda hasılın artırılması na dair qərar qəbul edəcəyi gözətlənilərini artırın məqamlardan biri də ABŞ-in bu məsələdə OPEC-ə təzyiqləri hesab olunur. Belə ki, ABŞ prezidenti Donald Tramp demək olar ki, hər ay OPEC-i neftin yüksək qiymətlərində ittiham etməklə, hasılın artırılmasına yönelik çağrılar səsləndirir. Bir çox mərkəzlər dediyinə görə, yanvar-aprel aylarında Azərbaycan üzrə öhdəlik 130 faiz yerinə yetirilib. OPEC və OPEC+ ölkələrinin iyunda hasılın artırılması na dair qərar qəbul edəcəyi gözətlənilərini artırın məqamlardan biri də ABŞ-in bu məsələdə OPEC-ə təzyiqləri hesab olunur. Belə ki, ABŞ prezidenti Donald Tramp demək olar ki, hər ay OPEC-i neftin yüksək qiymətlərində ittiham etməklə, hasılın artırılmasına yönelik çağrılar səsləndirir. Bir çox mərkəzlər dediyinə görə, yanvar-aprel aylarında Azərbaycan üzrə öhdəlik 130 faiz yerinə yetirilib. OPEC və OPEC+ ölkələrinin iyunda hasılın artırılması na dair qərar qəbul edəcəyi gözətlənilərini artırın məqamlardan biri də ABŞ-in bu məsələdə OPEC-ə təzyiqləri hesab olunur. Belə ki, ABŞ prezidenti Donald Tramp demək olar ki, hər ay OPEC-i neftin yüksək qiymətlərində ittiham etməklə, hasılın artırılmasına yönelik çağrılar səsləndirir. Bir çox mərkəzlər dediyinə görə, yanvar-aprel aylarında Azərbaycan üzrə öhdəlik 130 faiz yerinə

Hazırda təhsilə bağlı en çox müzakirə olunan məsələlərdən biri de məktəblilərin ağır çanta problemidir. Hər gün az qala öz çekisinin yarısından çox olan kitab yükünü çiyində daşıyan məktəblilərin bir çoxunda onurğa əyriili müşahidə olunur. Valideynlər heyəcan sınaqları çalaraq bu problemin həlli yollarını axtarırlar. Bəziləri uşaqlarının yüklerini özləri daşıyaraq azyaşlıları onurğa problemindən qorumağa çalışırlar.

Ancaq bu da kütləvi mənada çıxış yolu deyil. Dərs yükünün ağır olması, hər fənnə aid kitab, dəftər, test tapşırığı və iş dəftərlərinin çantaya yığılması, həmçinin digər dərs ləvazimatları və yemək çantası məktəblinin daşıya biləcəyindən artıq yük formalaşdırır. Bu məsələ Milli Məclisin də gündəmindədir. Milli Məclisin Elm və təhsil komitəsi Təhsil Nazirliyi ilə birlikdə dərsliklərin yüngülləşdirilməsi ilə bağlı iş aparır. Bu barədə lent.az-a açıqlamasında Milli Məclisin **Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli** məlumat verib. Onun sözlerine görə, gələn ildən etibarən problem həllini tapacaq: “Əldə olunmuş razılığa görə, gələn ildən ibtidai siniflərin hər sinifə aid olan dərslikləri mərhələli şəkildə iki ayrı-ayrı dərslik kimi çap olunacaq. Sağird dərs ilinin birinci yarısında dərsliyin bir hissəsini öz çantasında məktəbə aparacaq. İkinci yarısında isə dərsliyin ikinci hissəsi məktəbdə istifadə olunacaq. Beləliklə, aşağı sinif sağırdlarının dərsliklərinin ağır olması ilə bağlı problem aradan qalxacaq”.

i. Həbibbəyli dərsliklərin keyfiyyət probleminə də toxunub: “Təhsil Nazirliyi ilə birlikdə imkan daxilində dərsliklərin cildinin yumşaq olması, kağızının keyfiyyət məsələsinə də diqqət yetirilməsi barədə razılığa gəlinib”.

Dörsliklərin çap məssələləri, kağız seçimi ilə bağlı "Yeni Müsavat"a açıqlama verən "Qanun" nəşriyyatının rəhbəri Şahbaz Xudooğlu dörsliklərin keyfiyyətli kağızdan hazırlanmasının vacib olduğunu bildirdi: "Kitabın çəkisinin ağır olmasına təhsilin keyfiyyətinə hər hansı təsiri yoxdur. Mən xarici məktəblərin dörslik kitabları ilə də tanış olmuşam. ABŞ məktəblərində elə tarix kitabları var

Məktəblilərin qəddini bükən kitab yükü: ekspertlər çıxış yolu axtarır

Şahbaz Xudooğlu: "ABŞ məktəblərində elə tarix kitabları var ki, çəkisi 3-4 kilogramdır"

Kamran Əsədov: "Dərsliklər hər bir şagirdə iki nüsxə verilsin, bir nüsxəsi evdə oxumaq üçün, digər nüsxəsi məktəbdə qalsın..."



yalnız lazım olanları daşımaklıdırlar. Mən kitabın həcminin kiçilməsinə, kağızın yüngülləşdirilməsinə razı deviləm".

Təhsil eksperti Kamran Əsədov isə məktəblilərə iki komplekt dərs kitablarının paylanılmasını və onlardan birinin evdə, digərinin məktəbdə qalmasını təklif edir: "İlk növbədə onu deyim ki, bəzi valideynlər məktəbə yollanan uşaqları üçün məktəb ləvaziməti alar, kənən çox onların çantasına fikir verirlər. Çünkü bəzən şagirdlərin götürdüyü çantalar ya özü ağır olur, ya da onun içərisinə o qədər dəftər-kitab yiğilir ki, bu da şagirdlər arasında onurğa ayrılmışına kimə gətirib çıxarır. Ona görə da məktəbli çantaları 14-15 faizini keçməməlidir: bu hesabla 8 yaşınadək olan uşaqlar 2 kilo (içindəkilərlə), 8-12 yaşınadək uşaqlar ən çox 4, 12-15 yaş uşaqlar isə 5 kilo ağırlığında çanta götürməlidirlər. İçində heç nə olmayan çantanın çekisi 700 qramı keçməməlidir. Kürək çantaları hər iki çiyindən asılmalıdır. Çantanı yalnız bir çiyindən asmaq belde sağa-sola əyilmələrə, yəni skolioz kimi xəstəliklərə səbəb ola bilər. Mən bununla bağlı monitoring aparmışam. Məlum oldu ki, I sinif üçün 5 kitab var, onların çekisi 2 kilogram 145

mütلөq yaşa uyğun seçilmelidir. Eyni zamanda çantanın materialına diqqət yetirmək lazımdır. İndi eksər hallarda aşağı sinif şagirdlərinin çantasını şagirdlərdən çox valideynlərin daşısığını görürük. Bu isə əlbəttə ki, məktəbli çantalarının ağırlığından irəli gəlir".

Ekspertin sözlərinə görə, çantaların ağırlığının səbəbi hər fənn üzrə kitab və dəftərdən başqa, əlavə dərs ləvazimatlarının da daşınmasıdır: "Bilirsiniz, şagird hər fənn üzrə bir kitab, bir dəftər, bir test kitabı, bir iş dəftəri özü ilə götürmeliidir. Bunların hamisini yığdıqda çanta çox ağır olur. Bundan başqa, bir çox şagirdlər özləri ilə yemek və su götürür ki, bu da çantanın daha da ağırlaşmasına götərib çıxarıır. Sizə beynəlxalq təcrübəni və qəbul olunan prinsipləri deyim. Çantanın çəkisi usaqın çəkisinin 14-15 faizini keçməlidir; bu hesabla 8 yaşındak olan uşaqlar 2 kilo (içindəkilərlə), 8-12 yaşındak uşaqlar en çox 4, 12-15 yaş uşaqlar isə 5 kilo ağırlığında çanta götürməlidirlər. İçində heç nə olmayan çantanın çəkisi 700 qramı keçməlidir. Kürek çantaları hər iki çiyindən asılmalıdır. Çantanı yalnız bir çiyindən asmaq belə de sağa-sola əyilmələrə, yəni skolioz kimi xəstəliklərə səbəb ola bilər. Mən bununla bağlı monitoring aparmışam. Məlum oldu ki, I sinif üçün 5 kitab var, onların çəkisi 2 kilogram 145

qramdır, iş dəftərləri ilə birlikdə 4 kiloqram ve ya 5 kiloqrama yaxındır. Əlavə qələm və digər ləvazimatları da daxil etdikdə bu rəqəm 7 kiloqrama çatır. Əlbəttə ki, bu 1-ci sinif şagirdi üçün çoxdur. Çıxış yolu kimi onu qeyd edim ki, çalışma dəftərləri sınıfda qalmalı, tədris olunan fənlərin sayı azaldılmalıdır, kitabları həcmində ixtisarlar əldilərək ləğidilər.

edilmelidir".

Xarici təcrübədən danişan ekspert vurğuladı ki, ABŞ-da uşaqlar çantalarında **eve hər gün ağır kitabları getirmək məcburiyyətində** də deyillər: "Müəllim onların edəcəyi tapşırığın surətini bir vərəqdə verir. ABŞ-da uşaqların maraqlı cəzalandırılması və mükafatlandırılması üsulu da var. ABŞ-da həftənin 5-ci günü şagirdlərə heç bir ev tapşırığı verilmir, onlara şənbe və bazar günləri istirahət üçün şərait yaradılır. Uşaqların dərsi qavraması isə hər həftə keçirilən test imtahanları nəticəsində məlum olur. Amma çıxış yolu rüblükler üzrə dərsliklərin hazırlanması ola bilmez. Ona görə ki, indi əvvəlki kimi 4 rüb yoxdur, 2 rüb var, bundan başqa mövzular arası əlaqə pozulur. Çünkü hər 4 həftədən bir keçirilən KSQ və rübüñ sonunda keçirilən BSQ imtahanlarında şagirdlər əvvəlki mövzuları da tekrarlamalı olurlar. Əgər həmən vəsaitlər onları yanında olmasa, bu zaman onlar əvvəlki dərsləri təkrar edə bilməyəcək. Amma şagirdlərə

□ Nərgiz LİFTİYEVA,
“Yeni Müsayat”

Bəzi məmurlar xidməti avtomobilsiz qalacaq - NK-dan qərar

Nazirlər Kabineti avtomobil lərdən istifadə ilə bağlı təkliflərini ölkə rəhbərliyinə təqdim edib

Azerbaycanda dövlət qurumlarında xidməti avtomobil-lərdən istifadə sahəsində vəziyyət cəmiyyət tərefindən birmənəli qarşılanır. Xüsusilə böyük neft pullarının axımı başlananın sonra dövlət qurumlarının hədsiz bəhali avtomobilərin alınmasında sanki yarışa girmiş kimi davranışları iqtisadiyatin kasıkin qurağına sabab olmuşdur.

İctimaiyyətin rəyini nəzərə alaraq ölkə prezidenti bu il yanvarın 17-də imzaladığı "Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı eləvə tədbirlər haqqında" fərmanına dövlət strukturlarının avtomobil təminatı sisteminin təkmilləşdirilməsinə yönəlik tədbirlər daxil edib. Belə ki, fərmanın 8-ci cəndənə esasən Nazirler Kabinetinin üç ay müddətində mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, dövlət adından yaradılan publik hüquqi şəxslərdə və səhmlerinin (paylarının) nəzarət zəri dövlətə məxsus

ən istifadə ilə
ə təqdim edib
olan hüquqi şəxslərdə xidmət
nəqliyyat vasitələri ilə təmin edil-
məli vəzifelerin siyahısını prez-
identlə razılışdırmaqla müəyyən
etməli idi. Sənədə əsasən müəy-
yen olunacaq siyahıdan kənardan
qalan vəzifelərdə işləyən şəxslə-
rə xidmət edən xidməti nəqliyyat
vasitələri mərkəzi və yerli icra ha-
kimiyəti orqanlarının, dövlət
adından yaradılan publik hüquq
şəxslərin və səhmlərinin (payları-
nın) nəzarət zərfi dövlətə məxsus
olan hüquqi şəxslərin balanslarından
çıxırlaraq özəlləşdirilməs-

ürün Əmlak Məsələləri Dövlət
Komitəsinə təqdim ediləcək və
nəticə barədə prezidentə məlu-
mat veriləcəkdir.

Xatırladaq ki, 2011-ci ildə Nazırkınlı Kabinetin "Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında" qərar qəbul edib. Qərarda hər bir dövlət qurumunu üzrə xidməti avtomobilerin sayı, hər avtomobil üzrə aylıq yürüş həddi, ona sərf olunacaq yanacağının həcmi müəyyənmişdir. Lakin öten müddət ərzində ay-ri-ayrı dövlət qurumlarının Nazırkınlı Kabinetinin bu qərarına əməl etmədiyi malum olmuşdur.

Prezidentin yanvarda imzaladığı férmanda nəzərdə tutulan tədbirlər Nazirlər Kabinetini tərəfindən icra olunubmu? "Yeni Müsavat"ın bununla bağlı Nazirlər



Kabinetinə ünvanlanan sorğusuna cavab olaraq bildirilib ki, qurum tərəfindən müvafiq təklif hazırlanıb: "Bildirmək istəyirik ki, bu müddət ərzində Maliyyə Nazirliyi mövcud vəziviyəti əhəmiyyətli şəkildə təhlil edib, zəruri qiymətləndirmə aparıb. Nazirlik tərəfindən bu istiqamətdə qanunvericiliklə tələb olunan sənəd hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Nazirlər Kabineti isə öz növbəsində Maliyyə Nazirliyinin təqdim etdiyi sənəd əsasında mərkə-

ve yerli icra hakimiyyeti organları, dövlət adından yaradılan publik hüquqi şəxslər və səhmləşmiş (payolların) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərlə işçi işyadada müzakirələr apararaq, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fermana uyğunlaşdırılması istiqamətində təkini hazırlayaraq Azərbaycan Respublikası Prezidentinin Adm-

**DÜNYA,
“Yeni Müsavat”**

ABŞ prezidenti Donald Tramp "Huawei" şirkətinin avadanlıqlıdan istifadənin qadağan edilməsi haqqında fərman imzalayıb. Daha sonra isə məlumat yayıldı ki, Amerikanın "Google" kompaniyası Çinin "Huawei" şirkətinə texniki dəstək verməyi və xidmət göstərməyi dayandırmaq qərarına gəlib.

Trampın "Huawei" qadağası Bakıdakı telefon satışına təsir etməyib

Satıcılar bildirdilər ki, Azərbaycanda "Huawei" telefonlarının aliciları daha çox gənclər, tələbələrdir...



Məlumat üçün bildirik ki, dünyadan ikinci ən iri smartfon istehsalçısı olan "Huawei" öz mehsullarında "Google" kompaniyasının "Android" sistemində istifadə edir. Ötən il Çin kompaniyası dünya bazarına

200 milyon smartfon çıxarıb. Bildirlib ki, "Huawei" bundan sonra "Android" program təminatından və "Google" kompaniyasının texnologiyalarına gətərdiyi müxtəlif xidmətlərdən istifadə edə bilməyəcək.

"Huawei" öz qurğularında, həmçinin Amerikanın "Qualcomm", "Intel" və "Broadcom" kompaniyalarının istehsal etdiyi yarımkəncicilərdən geniş istifadə edir. Çin şirkətinin

natdır.

Satıcılar bildirdilər ki, ABŞ-in qadağasının Azərbaycanda telefonlara ciddi təsiri olmayacağı: "ABŞ şirkətlərinin yaydığı məlumatda qeyd edilib ki, programların yenilenmesi dayandırılacaq. Bu isə o deməkdir ki, telefonlar azı 4-5 il işləyəcək. O ərefədə də Çin özü yeni program təminatı yarada bilər. İndi ölkədə çox adam android 5.01 seriyasını işlədir. Elə adam var ki, telefo-



ABŞ-dan aldığı ehtiyat hissələrinin həcmi 11 milyard dollara çatır.

Ekspertlərin fikrincə, "Huawei" kompaniyasının əsas komponentlərdən məhrum edilməsi həm Amerikanın yarımkəncicili istehsalçılara, həm də qlobal sahəye mənfi təsir göstərəcək. KİV-lər Çin şirkətinin xeyli ehtiyat hissəsi yığıdığını və alternativ yarımkəncicili istehsalçıları atardığını, eləcə de smartfonlar üçün öz əməliyyat sistemini hazırlamaq üzrə işlərə başladığını yazırlar.

2018-ci ildə "Huawei" kompaniyasının geliri 105 milyard dollar təşkil edib, qazancı isə 8 milyard dolları keçib.

"Huawei" telefonlarından Azərbaycanda da geniş istifade olunur. Beş ölkəmizdə bu telefonların istifadəçiləri hansı problem yaşayacaqlarmış?

"Yeni Müsavat"ın əməkdaşı telefon mağazalarında olub, "Huawei" in hansı markalarının satıldığınyı öyrənib.

Satıcılar önce bildirdilər ki, "Huawei" şirkətinə məxsus "Honor" telefonları Azərbaycanda daha çox satılır. Bu telefonlar orta seqmentə aiddir və qiyməti isə funksiya və gücündən asılı olaraq 249-999 manat arasında dəyişir. Qeyd edilən markanın aliciları isə gənclər və tələbələrdir. "Huawei" telefonlarının isə üst səviyyəsi "Huawei Mate 20 Pro"-dur. Bu telefonun qiyməti 2099 manatdır. Telefon dünyada kifayət qədər məşhurdur. Azərbaycanda da bu modeli sevənlər az deyil. Telefonun reklamı içərisəhərdə Qoşa Qala qapısının qarşısında da qoyulub.

Azərbaycanda satılan "Huawei" telefonlarının ən ucuzu "Huawei" Y5 Lite telefonudur. Bu telefonun qiyməti 214 manatdır. Saticilar bildirdilər ki, "Huawei" şirkətinin teknologiyası ABŞ-in adımlarından zərər çəkməyib. Daha əvvəl Çinin "Huawei" şirkətinin rəhbərliyi hesab edir ki, ABŞ prezidenti Donald Trampın informasiya texnologiyalarının müdafiəsi haqqında fərmani təşkilatın hüquqlarını məhdudlaşdırır.

"Huawei" dünyadan "Android" inkişafına böyük töhfələr verib. "Android" in əsas tə-

nunun "android" i 4.1.2-ci seri yadır. Həmin seriya da 2014-cü ilə aiddir. Artıq "android 9.0" tətbiqindən istifadə olunur. Bu tətbiq də yenilənirdi. İndi yenilənməyəcəksə, istifadəçilər, sadəcə olaraq, hansısa dizayndan məhrum olacaqlar. Telefonun özü isə qeyd etdiyim kimi, 4-5 il problemsiz işləyəcək", deyə satıcılarından biri bildirdi.

Bakıda iri telefon mağazalarında Çinin daha çox "Xiaomi" telefonları satılır. "Huawei" telefonlarına bir çox mağazalarda rast gəlinmir. Satıcılar bildirdilər ki, dizayn və batareya saxlaması baxımından "Huawei" "Xiaomi"dən geri qalar. Eyni zamanda iki şirkətin eyni parametrləi telefonlarından "Huawei" daha bahadır. Ona görə də alicilar daha çox "Xiaomi" alımağa üstünlük verirlər.

Ona da qeyd edek ki, "Huawei" şirkətinin banisi Jen Cjenfey ABŞ-in Ticarət Nazirliyinin şirkətin Birləşmiş Ştatlarında fealiyyətini müvəqqəti yeniləməsi qərarına münasibet bildirib.

Onun sözlerinə görə, ABŞ-in qərarı "Huawei" üçün əhəmiyyət kəsb etmir. Şirkətin banisi həmçinin əlavə edib ki, digər şirkətlər yaxın 2-3 ildə 5G texnologiyasında "Huawei" ye çata biləməyəcəklər.

Cjenfey vürgüləyib ki, şirkətin texnologiyası ABŞ-in adımlarından zərər çəkməyib. Daha əvvəl Çinin "Huawei" şirkətinin rəhbərliyi hesab edir ki, ABŞ prezidenti Donald Trampın informasiya texnologiyalarının müdafiəsi haqqında fərmani təşkilatın hüquqlarını məhdudlaşdırır.

"Huawei" dünyadan "Android" inkişafına böyük töhfələr verib. "Android" in əsas tə-

Əlil və kimsəsiz ana kömək istəyir

"Nəinki müalicəmə, uşağa çörək almağa belə pulum yoxdur"



"Yeni Müsavat" daim imkansız, maddi yardımına ehtiyacın olan vətəndaşlar haqqında yazaraq məlumat verir, onların problemlərinin həlli, səsinin dövlət qurumlarına çatdırılmasına çalışır.

Bu dəfə köməyinə çatmaq istədiyimiz 5 yaşlı uşağı ilə tək-tənha yaşayan bir qadındır. İl qrup əsil olan Simuzər Həsənova internat evində böyüyüb. Uşaqlıqdan sümük boşluğundan eziyyət çəkən Simuzər hələ 9 yaşı olarkən anası tərəfindən 7 sayılı fiziki və əqli qüsurlu uşaqlar üçün internat evinə atılıb. Həyatda heç bir yaxını, qohumu olmayan bu kimsəsiz qadın hazırda maddi imkansızlıqdan və xəstəlikdən eziyyət çəkir.

Qeyd edək ki, daha önce də Simuzər Həsənova haqqında yazmışdıq. Ağır epilepsiya xəstəsi olan qadın əmək qabiliyyətini də itirdiyindən hazırda işləmək imkanından məhrumdur: "5 yaşlı oğlum var, o da xəstədir. Yoldaşım xəste olduğumu bildikdən sonra məni atıb getdi, uşağımı atasız böyüdüram".

S. Həsənova epilepsiya ilə yanaşı, ürək ağrılardan da eziyyət çəkir. Ürək qapaqlarının zədələndirilənini deyən gənə qadın güclü müalicəyə ehtiyacı olduğunu, lakin maddi imkanı olmadığından bunu həyata keçirə bilmədiyini qeyd etdi.

1993-cü il təvəllüdü Simuzərin 5 yaşlı oğlu Pərviz Həsənov isə ürək qüsurludur: "İldə bir dəfə müalicə etdirirəm. Ürəyində delik var, hələ də düzəlməyib. Çox zəif uşaqdır. Hazırda Xirdalan rayonunda kirayədə yaşayır. Əksər dövlət qurumlarına yazış müraciət etmişəm, ancaq cavab gəlməyib. Hazırda çörək almağa, dərmanları almağa pulum yoxdur. İmkansız veziyətdəyəm, dövlət qurumlarından, imkanlı insanlardan yardım istəyirəm. Həm müalicəm üçün, həm də uşağın gündlik ehtiyaclarını təmin etmek üçün köməyə ehtiyacım var".

Əlil və kimsəsiz qadına kömək etmək istəyənlər 055 994 16 46 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

□ Nərgiz LİFTİYEVA,
"Yeni Müsavat"

rəfdaşlarından biri olaraq, biz həm də istehlakçılar üçün və birbaşa sənaye üçün zəruri olan ekosistemi inkişaf etdirmək üçün açıq platforma ilə işləyirik".

"Huawei Azərbaycan" şirkətindən isə Report-a bildirilib ki, "Huawei" bütün mövcud "Huawei" və "Honor" smartfon və tabletleri üçün təhlükəsizlik sistemlərinə və satış sonrası xidmətlərə dair yenilikləri təmin etməyə davam edəcək: "Dünyada "Huawei" istifadəçiləri üçün daha yaxşı istifadə təcrübəsinə təmin etmək üçün təhlükəsiz və davamlı program təminatı ekosistemi yaratmağa davam edəcəyik".

Ekspert Osman Gündüz məsələ ilə bağlı sosial şəbəkəde status yazış. O bildirib ki, Azərbaycan üçün də təhlükə mövcuddur: "Bizdə dövlət sektorunda "Huawei"in xüsusi çəkisi yeterinədir. Ucuz olduğunu bəzi dövlət qurumları bu şirkətin sistemlərinə üstünlük verib. Bildiyim qədər Bak-Telecom (BTRİB) 80% - i, Aztelekom 70%-i, hətta bəzi dövlət qurumlarının Data Mərkəzləri "Huawei" məhsulları üzərində oturub. Sanksiyalar hələlik "Huawei" telefonlarıla bağlıdır. Əgər sabah ABŞ sanksiyaları "Huawei" bütün avadanlıqlarına və programlarına şamil olunarsa, nə baş verəcək? Təsəvvür etmək çox çətindir.

Əlbəttə, mümkündür müəyyən yunsalmalar olsun. İstənilən halda "Huawei" istifadə edən vətəndaşlar baş verənlərin fərqində olmalıdır və alternativlər üzərində düşünməsi faydalı ola bilərdi".

□ Əli RƏİS,
"Yeni Müsavat"

